



AKTİN NÖVÜ	Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı
QƏBUL EDİLDİYİ TARİX	07.07.2017
QEYDİYYAT NÖMRƏSİ	09
ADI	“Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyi haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ	
QÜVVƏYƏ MİNMƏ TARİXİ	21.07.2017
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQİ TƏSNİFATI ÜZRƏ İNDEKS KODU	180.120.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ	23201707070009
HÜQUQİ AKTİN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX	20.07.2017



AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

Aktın növü	AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASININ QƏRARI
Qəbul edildiyi tarix	07.07.2017
Qeydiyyat nömrəsi	09
Adı	“Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyi haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə	
Qüvvəyə minmə tarixi	21.07.2017
Azərbaycan Respublikasının	180.120.000
Vahid hüquqi təsnifatı üzrə indeks kodu	
Hüquqi Aktların Dövlət	23201707070009
Reyestrinin qeydiyyat nömrəsi	
Hüquqi aktın Hüquqi Aktların	20.07.2017
Dövlət Reyestrinə daxil edildiyi tarix	

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin 5.3.2-ci yarım bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası

QƏRARA ALIR:

1. “Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyi haqqında Qaydalar” təsdiq edilsin (əlavə olunur).
2. Hüquq və icraat departamentinə (Əfqan Baxışov) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
3. Bu Qərarın icrasına nəzarət Baş icraçı direktora (İbrahim Alişov) həvalə edilsin.

Direktorlar Şurasının sədri

Rüfət Aslanlı

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının
Maliyyə Bazarlarına Nəzarət Palatası

Qərar 09

07 iyul 2017-ci il

Direktorlar Şurasının sədri

Rüfət Aslanlı

Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyi haqqında Qaydalar

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 13-4.2-ci maddəsinə əsasən hazırlanmışdır və poçt rabitəsinin milli operatoru (bundan sonra - milli operator) tərəfindən tərtib edilən prudensial hesabatların (bundan sonra-hesabatlar) formasını, məzmununu və dövriliyini müəyyənləşdirir.

1.2. Hesabatlar maliyyə xidməti sahəsində milli operatorun təhlükəsizliyini və etibarlılığını, habelə onun qanunvericiliyə əməl etməsini müəyyənləşdirən zaman maliyyə vəziyyətinin qiymətləndirilməsinə, habelə fəaliyyəti haqqında məlumatlar bazası yaratmağa imkan verir.

1.3. Hesabatlar bu Qaydalara əlavə olunmuş cədvəl formalarında tərtib olunur. Hesabatların cədvəlləri bu Qaydalara uyğun olaraq doldurulur.

1.4. Hesabatlar elektron və kağız formada tərtib olunur. Hesabatlar bu Qaydalarda müəyyən edilmiş forma və qaydada Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra-Palata) təqdim edilir. Hesabatlar milli operatorun baş direktoru, baş mühasibi və maliyyə xidmətinə məsul şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq olunur. Rüblük və illik hesabatlar həmçinin milli operatorun Müşahidə Şurasının sədri tərəfindən imzalanır.

2. Hesabatların doldurulması və təqdim olunması qaydaları

2.1. Hesabatların doldurulması ilə bağlı izahat hər bir cədvəlin tələblərinə riayət etməklə tərtib edilir və hər bir sətrin doldurulması (rəqəmlə, hərflə və ya cümlələrlə) yalnız bu Qaydalarda müəyyən edilmiş qaydalara uyğun aparılır.

2.2. Titul vərəqi hesabatlarla birlikdə təqdim edilir.

2.3. Hesabatlar hər təqvim ayının son təqvim gününə (hesabat tarixi adlanan gün) milli operatorun əməliyyat günü bağlandıqdan sonra tərtib edilir. Əgər həmin ayın son təqvim günü qeyri-iş gününə düşərsə, hesabat ayının son əməliyyat günü bağlandıqdan sonra tərtib edilir və “Hesabat tarixi” sətrində hesabat ayının son təqvim günü göstərilir. Əməliyyat gününün bağlanması və ya milli operatorun (filial və şöbələrinin) iş gününün dayandırılması mühasibat uçotu hesabatlarında qeydlərin (mühasibat köçürmələrinin) dayandırılması deməkdir. Lakin, hesabat tarixində əməliyyat gününün bağlanmasından sonra aparılan maliyyə əməliyyatları hesabat tarixinə aid edilərsə, bu zaman əməliyyatlar hesabat tarixi üçün milli operatorun hesabat gününün bağlanması anına qədər aparıldığı kimi göstərilir. Hesabat dövrünə həmçinin, bunlar da daxil edilir: hesablənmiş məbləğlərin düzəlişdirilməsi, hesabat tarixində müvafiq hesablarda gözləmə rejimində olan sətirlərin mədaxil edilməsi,

ayın, rübün və ya ilin sonu üçün digər dürtüldülmə köçürmələri. Bunlarla bərabər, hesabat tarixinə əməliyyatları dayandırdıqdan sonra milli operator tərəfindən qəbul edilən və hesabat tarixinə müştərilərin fərdi hesabına yazılmayan müştərilərin hesabına daxilolmalar - "gəcikmiş poçt əmanətləri" növbəti hesabat dövründə əks etdirilir.

2.4. Hesabatlardakı bütün rəqəmlər min manatla qeyd edilir. Xarici valyutada olan rəqəmlər hesabat tarixi üçün Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manat ekvivalenti ilə əks etdirilir.

2.5. Əgər hər hansı bir göstərici sifra bərabərdirsə, hesabatlarda bu göstərici üzrə mütəlaq "0" (sıfır) işarəsi qoyulur. Hesabatlarda amortizasiya istisna olmaqla, mənfi qiymətin göstərilməsinə yol verilmir. Mənfi kəmiyyətə həmçinin "gəlir", "mənfəət" və ya "zərər" və s. anlayışları olan sətirlər də malik ola bilərlər. Mənfi kəmiyyətli tutulan məbləğ və rəqəmlər hesabatlarda mötərizədə göstərilir.

2.6. Bu Qaydalarda başqa hal nəzərdə tutulmayıbsa, heç bir sətir boş saxlamaq olmaz. Hər bir sətirdə ya məbləğ göstərilir (mötərizədə və ya mötərizəsiz), ya sıfır yazılır və ya "X" işarəsi olduğu halda heç bir qeydiyyat aparılmır.

2.7. Hər bir cədvəlin doldurulmasına dair izahat müvafiq cədvəllərin nömrələrinə uyğun verilir.

2.8. Hesabatlar hesabat tarixindən sonrakı ayın yeddisinə kimi, illik hesabatlar isə növbəti ilin yanvar ayının onuna kimi Palataya təqdim edilir.

CƏDVƏL U_1. Titul vərəqi (Əlavə 1)

1. "Hesabatın başa çatdırılması tarixi" sətirində hesabatın Palataya göndərildiyi tarix göstərilir.

2. "Əlavə olunan vərəqlərin sayı" sətirində hesabatlara aid olan formaların vərəqlərinin sayı göstərilir.

3. Titul vərəqində göstərilən şəxslərin adları, soyadları və atalarının adları tam göstərilir. Titul vərəqi həmin şəxslərin özləri tərəfindən imzalanır, müvəqqəti olmadıqları hallarda hesabatı onları əvəz edən şəxslər imzalayır (onların adları, soyadları və atalarının adları göstərilməklə). Hesabatı imzalayan şəxslər onun dəqiqliyi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Hesabatı imzalayan şəxslər eyni zamanda həmin "hesabatı tərtib edən" şəxslər olmamalıdır. Hesabatların tərtib edilməsi məqsədilə məsul şəxs müəyyən edilir.

4. "Hesabatı tərtib edən" sətirində bilavasitə hesabatları tərtib etmiş vəzifəli şəxsin tam adı, soyadı, atasının adı, onun əlaqə telefonu, faks nömrəsi, elektron poçt ünvanı (e-mail) göstərilir və onun şəxsi imzası qoyulur.

5. Hesabatlar müəyyən edilmiş cədvəllərin eyni sayda səhifələrindən ibarət olmalıdır. Əgər milli operator tərəfindən bu Qaydalarla nəzərdə tutulmuş əlavə məlumatlar (dürtüldülmələrin qısa şərh) təqdim edilsə, onda bu məlumatlar ayrıca vərəqlərdə göstərilir və onların sayı titul vərəqində göstərilmiş (Əlavə: ____ vərəq) sətərə daxil edilmir.

CƏDVƏL U_2. Ümumi məlumatlar (Əlavə 2)

1. "Milli operatorun ünvanı" - burada baş ofisinin tam ünvanı göstərilir. "Küçə" sözü olan sətirdə kəsr (/) işarəsindən sonra binanın nömrəsi göstərilir.

2. "Rəhbərlik növləri" - burada milli operatorun baş ofisində yerləşən faksların, telefonların, teleksin nömrələri, internet ünvanı, elektron poçt ünvanı, habelə hüquq ünvanının poçt kodu göstərilir.

3. "Filialların sayı" - burada milli operatorun filiallarının sayı əks etdirilir.

4. "Şöbələrin sayı" - burada milli operatorun şöbələrinin sayı əks etdirilir.

5. "ATM-lərin sayı" - burada milli operatorun bankomatlarının sayı göstərilir.

6. "Pos-terminalların sayı" - burada milli operatorun pos-terminallarının sayı göstərilir.

7. "Törəmə cəmiyyətlər" - burada milli operatorun birbaşa və ya dolaylı səs hüququ ilə kapitalının 50%-dən çoxuna malik olduğu törəmə cəmiyyətləri göstərilir. Bu sətirdə 7.1 və 7.2 sətirlərinin cəmi avtomatik göstərilir:

7.1. "yerli" - burada Azərbaycanda yerləşən törəmə cəmiyyətlərinin sayı göstərilir;

7.2. "xarici" - burada Azərbaycan hüdudlarından kənarında yerləşən törəmə cəmiyyətlərin sayı göstərilir.

8. "Kənar auditor" - burada milli operatorun illik fəaliyyətinin auditini həyata keçirən auditorun və ya audit şirkətinin adı göstərilir.

9. **İşçi heyəti, o cümlədən:**

9.1. "Ştat cədvəli üzrə işçilərin (şəxslərin) sayı, cəmi" - burada milli operatorun baş ofisində, milli operatorun filiallarında, şöbələrində və icmallaşmış törəmə cəmiyyətlərdə çalışan işçilərin sayı göstərilir. Burada 9.1.1, 9.1.2, 9.1.3 və 9.1.4 sətirlərinin cəmi avtomatik göstərilir:

9.1.1. "baş ofisdə" - burada milli operatorun baş ofisində çalışan işçilərinin sayı göstərilir;

9.1.2. "filiallarda" - burada Azərbaycan Respublikası ərazisində yerləşən milli operatorun filiallarında çalışan işçilərinin sayı göstərilir. Bura filiala tabe olan şöbələrdə çalışan işçilərin sayı göstərilir;

9.1.3. "şöbələrdə" - burada Azərbaycan Respublikası ərazisində yerləşən milli operatorun şöbələrində çalışan işçilərinin sayı göstərilir;

9.1.4. "törəmə cəmiyyətlərində" - burada Azərbaycan Respublikası ərazisində yerləşən milli operatorun törəmə cəmiyyətlərində çalışan işçilərinin sayı göstərilir;

9.2. "ilin əvvəlindən xalis dəyişiklik (şəxslərin)" - burada cari ilin əvvəlindən iş qəbul edilən və işdən azad edilən şəxslərin sayının fərqi (iş qəbul edilən çıxılsları işdən azad edilən) göstərilir.

10. "Pəyçilərin sayı" - bu sətirdə 10.1 və 10.2 sətirlərinin cəmi avtomatik göstərilir:

10.1. "hüquqi şəxs pəyçilərin sayı" - burada milli operatorun kapitalında payları olan hüquqi şəxs pəyçilərinin sayı göstərilir;

10.2. "fiziki şəxs pəyçilərin sayı" - burada milli operatorun kapitalında payları olan fiziki şəxs pəyçilərinin sayı göstərilir.

11. "Poçt hesablarına malik şəxslərin sayı" - bu sətirdə 11.1 və 11.2 sətirlərinin cəmi avtomatik göstərilir:

11.1. "poçt hesabına malik hüquqi şəxslərin sayı" - burada hesabat tarixinə manat və/və ya xarici valyuta ilə milli operatorada hesabı açılan hüquqi şəxslərin (banklardan başqa) sayı göstərilir;

11.2. "poçt hesabına malik fiziki şəxslərin sayı" - burada hesabat tarixinə manat və/və ya xarici valyutada milli operatorada hesabı açılan fiziki şəxslərin sayı göstərilir.

12. "Poçt əmanətlərinə malik şəxslərin sayı" - burada 12.1 və 12.2 sətirlərinin cəmi avtomatik göstərilir:

12.1. "poçt əmanətlərinə malik hüquqi şəxslərin sayı" - burada hesabat tarixinə manat və/və ya xarici valyuta ilə milli operatorada poçt əmanətləri hesabı açılan hüquqi şəxslərin (banklardan başqa) sayı göstərilir;

12.2. "poçt əmanətlərinə malik fiziki şəxslərin sayı" - burada hesabat tarixinə manat və/və ya xarici valyutada milli operatorada poçt əmanətləri hesabı açılan fiziki şəxslərin sayı göstərilir.

13. "Kredit kartların sayı" - burada milli operator tərəfindən verilmiş kredit kartlarının sayı göstərilir.

14. "Kredit kartlarına malik şəxslərin sayı" - burada milli operator tərəfindən kredit kartı verilmiş şəxslərin sayı göstərilir.

15. "Debet kartların sayı" - burada milli operator tərəfindən verilmiş debet kartlarının sayı göstərilir.

16. "Debet kartlarına malik şəxslərin sayı" - burada milli operator tərəfindən debet kartı verilmiş şəxslərin sayı göstərilir.

CƏDVƏL U_3. İdarəetmə orqanları haqqında məlumat (Əlavə 3)

1. **Müşahidə Şurası.** Müşahidə Şurasının sədri birinci qeyd olunmaqla, Müşahidə Şurasının bütün üzvləri haqqında məlumatlar göstərilir. Burada üzvlərin soyadı, adı, atasının adı, əsas iş yerində tutduğu vəzifə, əlaqə ünvanı və telefonu tam göstərilir.

2. **Rəhbərlik.** Milli operatorun baş direktorunu birinci göstərməklə, milli operatorun rəhbərliyi (direktorun müavinləri daxil olmaqla) haqqında məlumatlar göstərilir. Burada qeyd olunan şəxslərin soyadı, adı, atasının adı, əlaqə ünvanı və telefonu tam göstərilir.

3. **Məsul əməkdaşlar.** Burada hesabatda göstərilmiş milli operatorun məsul əməkdaşları (məaliyyə xidmətlərinə rəhbərlik edən vəzifəli şəxs və onun müavinləri) haqqında məlumatlar, onların soyadı, adı, atasının adı, milli operatorada tutduğu vəzifə, əlaqə ünvanı və telefonu tam göstərilir.

CƏDVƏL PMO_1. Mənfəət və zərər haqqında hesabat (Əlavə 4)

Cədvəldə milli operatorun mənfəəti və zərəri haqqında müfəssəl məlumatlar göstərilir. İkinci sütunda hesabat rübü də daxil olmaqla cari ilin əvvəlindən artan yekunla gəlir və xərclər göstərilir. Məsələn, əgər hesabat 30 iyunda başa çatan dövr üçün tərtib edilsə, ikinci sütunda 1 yanvardan 30 iyun da daxil olan dövr üçün məlumatlar əks olunur.

Bu hesabatda mənfəət və zərər hesablama prinsipi ilə göstərilir.

1. "Faiz və gəlirlərin növləri, cəmi" - burada 1.1, 1.2, 1.3, 1.4 sətirlərdə göstərilən faizin və bu qəbildən olan gəlirlərin cəmi avtomatik göstərilir:

1.1. "kredit kartları üzrə gəlirlər" - burada müştərilərə kredit kartları üzrə verilmiş limitin istifadə olunmuş hissəsi üzrə faiz gəlirləri göstərilir. Bura həmçinin, kredit xətti ilə bağlı komissiyon haqqı, kreditin vaxtının uzadılması (prolonqasiyası) üçün komissiyon haqqı, kreditlərlə bağlı dəbbə pulu (cərimə, penya) daxil edilir;

1.2. "banklarda və maliyyə institutlarındakı depozitlər üzrə gəlirlər" - burada banklar da daxil olmaqla, digər maliyyə institutlarında yerləşdirilmiş depozit, yəni Cədvəl PMO2_A-nın 4-cü sətirinə daxil edilmiş depozitlər üzrə faiz gəlirləri göstərilir;

1.3. "qiymətli kağızlar üzrə gəlirlər" - burada 1.3.1 və 1.3.2 sətirlərinin cəmi avtomatik göstərilir:

1.3.1. "dövlət qiymətli kağızları" - burada Cədvəl PMO_2-nin 5.1 sətirinə daxil edilmiş dövlət qiymətli kağızlar üzrə faiz gəlirləri göstərilir;

1.3.2. "mərkəzi bankların qiymətli kağızları" - burada Cədvəl PMO_2-nin 5.2 sətirinə daxil edilmiş mərkəzi bankların qiymətli kağızları üzrə faiz gəlirləri göstərilir;

1.4. "digər maliyyə gəlirləri" - burada 1.1, 1.2 və 1.3 sətirlərinə daxil olmayan digər maliyyə gəlirləri göstərilir.

2. "Faizlər və onlara bağlı xərclər, cəmi" - burada 2.1, 2.2 və 2.3 sətirlərindəki faiz xərclərinin cəmi avtomatik göstərilir:

2.1. "poçt hesabları və əmanətləri üzrə faizlər, cəmi" - burada 2.1.1, 2.1.2, 2.1.3 və 2.1.4 sətirlərinin cəmi avtomatik göstərilir:

2.1.1. "hüquqi şəxslərin poçt hesabları" - burada Cədvəl PMO_2-də (Öhdəliklər) 12.1.2 sətirinə daxil edilən hesablar üzrə (faizli poçt hesabı) faiz xərcləri göstərilir;

2.1.2. "fiziki şəxslərin poçt hesabları" - burada Cədvəl PMO_2-nin 12.2.2 sətirinə daxil edilən hesablar üzrə faiz xərcləri göstərilir;

2.1.3. "hüquqi şəxslərin poçt əmanətləri" - burada Cədvəl PMO_2 -nin 12.3 sətirinə daxil edilən poçt əmanətləri üzrə faiz xərcləri göstərilir. Burada əmanətlərin vaxtından əvvəl götürülməsi ilə əlaqədar olaraq, cərimə hesab edilən və Cədvəl PMO_1-in 4.7 - "Digər qeyri-faiz gəlir növləri" sətirinə daxil edilən, verilməyən faizlərin bir hissəsi şəklində gəlirləri daxil edilmir;

2.1.4. "fiziki şəxslərin poçt əmanətləri" - burada Cədvəl PMO_2-nin 12.4 sətirinə daxil edilən poçt əmanətləri üzrə faiz xərcləri göstərilir. Buraya əmanətlərin vaxtından əvvəl götürülməsi ilə əlaqədar olaraq, cərimə hesab edilən və Cədvəl PMO_1-in 4.7 - "Digər qeyri-faiz gəlir növləri" sətirinə daxil edilməli olan, verilməyən faizlərin bir hissəsi şəklində gəlirləri daxil edilmir;

2.2. "kommersiya borc öhdəlikləri üzrə hesablanmış faizlər" - burada banklardan və maliyyə institutlarından, beynəlxalq təşkilatlardan alınmış kreditlər və cəlb olunmuş vəsaitlər, eyni zamanda mərkəzi icra hakimiyyəti orqanlarının vəsaitləri üzrə faiz xərcləri göstərilir;

2.3. "faizlə bağlı digər xərclər" - burada 2.1 və 2.2 sətirlərində daxil olmayan faizlərlə bağlı digər xərclər göstərilir.

3. "Xalis faiz mənfəəti (zərəri)" - burada 1-ci sətirlə 2-ci sətir arasındakı fərq avtomatik göstərilir.

4. "Qeyri-faiz gəlirləri, cəmi" - burada milli operatorun göstərdiyi müxtəlif növ xidmətlərə görə komissiyon haqlar və digər qeyri-faiz gəlirləri göstərilir. Burada 4.1, 4.2, 4.3, 4.4, 4.5, 4.6 və 4.7 sətirlərindəki qeyri-faiz gəlirlərinin cəmi avtomatik göstərilir:

4.1. "maliyyə xidmətləri üzrə gəlirlər" - burada 4.1.1, 4.1.2 və 4.1.3 sətirlərinin cəmi avtomatik göstərilir:

4.1.1. "rabitə xidmətlərinin ödənişlərindən komissiyon haqlar" - burada telefon rabitəsi üzrə yığımlardan daxil olan xidmət haqqı və gəlirlər göstərilir;

4.1.2. "kommunal xidmətlərin ödənişlərindən komissiyon haqlar" - burada kommunal xidmətlər üzrə yığımlardan daxil olan xidmət haqqı və gəlirlər göstərilir;

4.1.3. "digər qeyri-faiz gəlir növləri" - burada köçürmə əməliyyatları üzrə (köçürmə sifarişləri, birbaşa debet və kredit köçürmə sifarişləri, digər hesablaşmalar) daxil olmaları göstərilir;

4.2. "qiymətli kağızlar üzrə gəlirlər" - burada Cədvəl PMO_2-nin 5-ci sətirinə daxil edilmiş qiymətli kağızların satışından əldə edilən gəlirlər və digər qeyri-faiz gəlirləri göstərilir;

4.3. "investisiyalardan gəlirlər" - burada Cədvəl PMO_2-nin 6-cı sətirinə daxil edilmiş investisiyalardan əldə olunmuş dividendlər və digər qeyri-faiz gəlirləri göstərilir;

4.4. "məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından gəlir" - burada məzənnənin dəyişməsi də daxil olmaqla valyuta əməliyyatlarından gəlir göstərilir. Burada 4.4.1 və 4.4.2 sətirlərinin cəmi avtomatik göstərilir:

4.4.1. "xarici valyuta ticarəti üzrə gəlirlər (itkilər)" - burada müştərilərin sifariş və vəsaiti hesabına *valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi* üzrə gəlir göstərilir; [11](#)

4.4.2. "xarici valyutada olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi üzrə gəlirlər (itkilər)" - burada xarici valyutada ifadə olunmuş aktiv və passivlərin yenidən qiymətləndirilməsindən əmələ gələn gəlirlər (itkilər) göstərilir;

4.5. "poçt xidmətləri üzrə gəlir" - burada poçt xidmətlərinə daxil olan xidmətlərdən (teleqraf, teleks, ekspress çatdırma və kuryer xidmətləri, bağlamalar, beynəlxalq bağlamalar, xüsusi məktublar, poçt məhsulları satışı, markalar, zərflər satışı və s.) daxil olan gəlirlər göstərilir;

4.6. "kommersiya xidmətləri üzrə gəlir" - burada milli operatorun kommersiya, o cümlədən bilet satışı və bu kimi fəaliyyətlərindən əldə olunan gəlirlər göstərilir;

4.7. "digər qeyri-faiz gəlir növləri" - burada 4.1, 4.2, 4.3, 4.4, 4.5 və 4.6 sətirlərinə daxil olmayan digər qeyri-faiz gəlirləri göstərilir.

5. "Qeyri-faiz xərcləri, cəmi" - burada 5.1, 5.2 və 5.3 sətirlərində göstərilmiş qeyri-faiz xərclərinin cəmi avtomatik göstərilir. Bu xərclər faizlərin ödənilməsi ilə əlaqədar deyil, öz təbiətlərinə görə təkrarlanır və milli operatorun əməliyyat fəaliyyətini təmin edir:

5.1. "əmək haqqı və kompensasiyalar, cəmi" - burada milli operatorun bütün işçilərinin əmək haqlarının və müxtəlif kompensasiyaların ödənilməsi ilə bağlı xərclərinin məbləği göstərilir. Bura mülki hüquqi müqavilə əsasında işçilərə ödənilən məbləğlər (məsləhətçilər, vəkillərin, auditorların qonorarları) daxil edilmir. Bunlar 5.3-cü - "Əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri" sətirində göstərilir. Burada 5.1.1, 5.1.2, 5.1.3 və 5.1.4 sətirlərinin cəmi avtomatik göstərilir:

5.1.1. "əmək haqqı" - burada 5.1.1.1, 5.1.1.2, 5.1.1.3, 5.1.1.4 və 5.1.1.5 sətirlərində qeyd olunan xərclərin cəmi göstərilir:

5.1.1.1. daimi işçilərə əmək haqqı;

5.1.1.2. iş vaxtından artıq iş üçün haqq;

5.1.1.3. müvəqqəti işçilərin əmək haqqı;

5.1.1.4. təqvim ili ərzində işçilərə hesablanan məzuniyyət məbləği;

5.1.1.5. digər analoji xərclər;

5.1.2. "mükafatlar" - işçilərə mükafatların ödənilməsi üzrə bütün xərclər göstərilir;

5.1.3. "kompensasiya və müavinətlərin digər növləri" - burada 5.1.3.1, 5.1.3.2, 5.1.3.3, 5.1.3.4 və 5.1.3.5 sətirlərində qeyd olunan xərclərin cəmi göstərilir:

5.1.3.1. öz işçilərinin qidalanması üçün milli operatorun xalis xərcləri;

5.1.3.2. işçilər üçün milli operator tərəfindən ödənilən sığorta haqqı (sığorta hadisəsi baş verdikdə mükafatı işçinin özü və ya onun ailəsi alır);

5.1.3.3. səhhətinə görə, bədbəxt hadisələrlə, hospitalaşdırma və s. ilə bağlı əlavə məbləğlər da daxil olmaqla, milli operatorun öz işçilərinə ödədiyi tibbi və sağlamlaşdırıcı xidmətlərin dəyəri;

5.1.3.4. işçilərin dövrü mətbuata abunəsi üçün xərclər;

5.1.3.5. digər analoji xərclər;

5.1.4. "sosial təminat xərcləri" - burada 5.1.4.1 və 5.1.4.2 sətirlərində qeyd olunan xərclərin cəmi göstərilir:

5.1.4.1. əmək haqqı fondundan ödənişlərin məbləği (sosial müdafiə fonduna);

5.1.4.2. digər analoji xərclər;

5.2. "əsas vəsaitlərlə bağlı xərclər, cəmi" - burada 5.2.1, 5.2.2, 5.2.3 və 5.2.4 sətirlərində göstərilmiş əsas vəsaitlərlə bağlı xərclərin cəmi avtomatik göstərilir. Cədvəl PMO_2-nin 8-ci "Əsas vəsaitlər (amortizasiya çıxılmaqla)" sətirində göstərilən binaların, avadanlıqların, mebelin və digər əmlakın istifadəsi ilə bağlı bütün qeyri-faiz xərclər göstərilir:

5.2.1. "icarə haqları" - burada 5.2.1.1 və 5.1.1.2 sətirlərində qeyd olunan xərclərin cəmi göstərilir;

5.2.1.1. milli operator tərəfindən daşınmaz və daşınar əmlakla görə verilən icarə ödəmələri. Daşınmaz əmlakın icarəyə verilməsindən istənilən icarə gəliri varsa, milli operatorun icarə ödəmələrinin məbləği həmin məbləğ qədər azalır;

5.2.1.2. aktivlər kimi göstərilməyən icarəyə götürülmüş əmlakın, avadanlığın, mebelin və daşınan əmlakın bilavasitə milli operatorun

xərcləri hesabına bərpa və təmir işlərinin dəyəri;

5.2.2. "amortizasiya" - burada əsas vəsaitlərlə bağlı amortizasiya xərcləri göstərilir;

5.2.3. "əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri" - burada 5.2.3.1 və 5.2.3.2 sətirlərində qeyd olunan xərclərin cəmi göstərilir:

5.2.3.1. daşınmaz əmlaka aid edilən otaqların, avadanlığın, mebelin və digər əmlakın (icarə əmlakının yaxşılaşdırılması da daxil olmaqla) adi təmirinin dəyəri;

5.2.3.2. xidmət müqavilələrinin dəyəri və ya daşınmaz əmlaka aid edilən otaqların, avadanlığın, mebelin və digər əmlakın texniki xidmətini əks etdirən xərclər;

5.2.4. "əsas vəsaitlərlə bağlı digər xərclər" - burada əsas vəsaitlərlə bağlı 5.2.4.1, 5.2.4.2, 5.2.4.3, 5.2.4.4, 5.2.4.5 və 5.2.4.6 sətirlərində qeyd olunan xərclərin cəmi göstərilir:

5.2.4.1. istilik, elektrik, su və binaların və digər əsas vəsaitlərin istismarı ilə bağlı digər kommunal xidmətlərin dəyəri;

5.2.4.2. bina və otaqların təmizlənməsi üçün ləvazimatların, bina və otaqların təmizlənməsi ilə bağlı xidmətlərin dəyəri;

5.2.4.3. milli operatorun mülkiyyətində olan avtomobillərin və digər nəqliyyat vasitələrinin istismarı ilə bağlı yanacaq, maddi-texniki xidmət xərcləri və digər xərclər (sığorta da daxil olmaqla);

5.2.4.4. yalnız əmlakla bağlı bütün vergilər və rüsumlar (məsələn əmlak vergisi, avtonəqliyyatın qeydiyyatı vergisi) və binalara, avadanlığa, mebel və daşınmaz əmlaka görə digər vergilər. Burada vergi orqanları tərəfindən qaytarılmalı olan vergilərin məbləği daxil edilmir, bu məbləğ Cədvəl PMO_2_2-nin (Digər Aktivlər) 6-cı - "Sair digər aktivlər" sətirində göstərilir;

5.2.4.5. daşınmaz əmlaka aid edilən otaqların, avadanlığın, mebelin və digər əmlakın sığortası ilə bağlı xərclər;

5.2.4.6. binaların və qiymətliyərin mühafizəsi ilə bağlı xərclər (idarəedənkənar mühafizə üzrə xərclər də daxil olmaqla). Burada mühafizə üçün əmək haqqı xərcləri daxil edilmir (idarədən kənar mühafizə də daxil olmaqla), bunlar 5.1-ci "Əmək haqqı və kompensasiyalar, cəmi" sətirində göstərilir;

5.3. "əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri" - burada 5.3.1, 5.3.2 sətirlərində göstərilmiş xərclərin cəmi avtomatik göstərilir:

5.3.1 "əməliyyat və komisiyon xərcləri" - burada əməliyyat xərc növləri göstərilir;

5.3.2 "digər qeyri-faiz xərclərinin sair növləri" - burada digər qeyri faiz xərclərinin sair növləri, həmçinin 5.3.2.1 - 5.3.2.21 sətirlərində qeyd olunan xərclərin cəmi göstərilir:

5.3.2.1 ofis ləvazimatlarının alınması xərcləri (azqiymətli və tez köhnələn əşyalar), mətnlərin yığılması haqqı və poçt xərcləri;

5.3.2.2. telefon, teleqraf, teleks və kompüter əlaqəsi ilə bağlı xərclər;

5.3.2.3. reklam, ictimaiyyətlə əlaqə və marketinq xərcləri;

5.3.2.4. milli operatorun özü tərəfindən buraxılan və daxilə işçilər arasında yayılan nəşrlərin dəyəri;

5.3.2.5. yol xərcləri (ezamiyyə xərcləri) və rəhbərliyin, eləcə də digər işçilərin tədbirlərdə iştirakı ilə əlaqədar xərclər də daxil olmaqla nümayəndəlik xərcləri;

5.3.2.6. rəhbərliyin və işçilərinin təhsili, imtahan edilməsi və təlimi ilə bağlı çəkilən xərclər;

5.3.2.7. fərdi proqram təminatı yaradılması xərcləri də daxil olmaqla tədqiqat işlərinin və layihələrin hazırlanması üçün xərclər;

5.3.2.8. xeyriyyə ödəmələri, o cümlədən ianələr;

5.3.2.9. saxta, yarasız pullara, soyğunçuluğa, israflara, kassa əskikliyinə və digər cinayət əməllərinə görə itkilər;

5.3.2.10. pul tutulmaları və cərimələr;

5.3.2.11. ümumi gəlirlərə əsaslanan vergilər, o cümlədən yol vergisi.

Cədvəl PMO_1-in 10-cu - "Mənfəətdən ödənilən vergilər" - sətirində göstəriləcək mənfəətdən ödənilən bütün vergilər istisna olmaqla;

5.3.2.12. ştatlı əməkdaş olmayan vəkillərin, auditorların, məsləhətçilərin və digər mütəxəssislərin (auditor yoxlamaları da daxil olmaqla) qonorarları;

5.3.2.13. təşkilatlara (yerli və beynəlxalq) üzvlüklə bağlı rüsumlar, üzvlük haqları və digər xərclər;

5.3.2.14. daşınmaz əmlakın borc hesabına əldə edilməsi ilə bağlı digər xərclər;

5.3.2.15. vaxtı keçmiş ödəmələrə görə aktivlərin əldə edilməsi, kredit kartları üzrə istifadə olunmuş məbləğlərin və ya milli operatorun digər aktivlərinin yığılması üçün üçüncü şəxslərə xidmət haqları, komisiyon haqlar və qonorarlar;

5.3.2.16. vaxtı keçmiş ödəmələrə görə əldə edilmiş əmlaka hüquqlar əldə etmək və sonradan onların saxlanılması üçün hər cür xərclər (hüquqi və notarial xidmətlərin haqları, cari təmir və saxlanma xərcləri, dövlət rüsumları və digər xərclər);

5.3.2.17. milli operatorun işində istifadə olunmayan daşınmaz əmlaka sahibliklə bağlı sonrakı qeyri-faiz xərcləri (o cümlədən amortizasiya ayırmaları);

5.3.2.18. icarə müqavilələri ilə kirayəyə verilən mebelin və avadanlıqların amortizasiya xərcləri;

5.3.2.19. məhkəmə xərcləri;

5.3.2.20. mülki müdafiə xərcləri;

5.3.2.21. burada 5.3.2.21.1-4 sətirlərində göstərilənlərə görə xalis zərərin cəmi göstərilir:

5.3.2.21.1. əsas vəsaitlərin satışı;

5.3.2.21.2. digər aktivlərin satışı;

5.3.2.21.3. investisiya üçün alınmış hüquqi şəxslərin payların və səhmlərin satılması;

5.3.2.21.4. səhmlərin və borc öhdəliklərinin yenidən qiymətləndirilməsi.

6. "Xalis əməliyyat mənfəəti (zərəri)" - burada 5-ci sətir çıxılmaqla, 3-cü və 4-cü sətirlərin cəmi avtomatik göstərilir.

7. "Vergilər və gözlənilməz xərclər ödənilənədək mənfəət (zərəri)" - bu sətir 6-cı sətirə bərabər olur.

8. "Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçot dəyişikliklərindən mənfəət (zərəri, cəmi)" - bu sətirdə 8.1 və 8.2 sətirlərində göstərilən mənfəətin (zərəri) cəmi avtomatik göstərilir:

8.1. "daşınmaz əmlakın satışından mənfəət (zərəri)" - burada daşınmaz əmlakın satışından gələn mənfəət və ya zərəri (auksionda çəkilmiş xərcləri nəzərə almaqla) göstərilir;

8.2. "sair mənfəət (zərəri)" - burada 8.1 sətirində göstərilməyən digər bütün mənfəət (zərəri), o cümlədən, əvvəlki illərə aid mühasibat uçotu və ya oxşar əməliyyatların prinsiplərindəki mümkün dəyişikliklər göstərilir.

9. "Vergilər ödənilənədək mənfəət (zərəri)" - burada 7 və 8-ci sətirlərin cəmi (və ya fərqi) göstərilir. Zərəri müəyyən edilərsə, bu sətirdəki məbləğ mötərizədə göstərilir. Bu hesabatla uyğun olaraq müəyyən edilən vergitutulan mənfəətin məbləği vergi orqanlarına təqdim edilən vergitutulan mənfəətin məbləğindən fərqlənə bilər.

10. "Mənfəətdən ödənilən vergilər" - yalnız mənfəətdən ödənilən (hesabat tarixinə ödənilməli olan) vergilər göstərilir (mənfəət vergisi).

10.1. burada aşağıdakılar daxil edilmir:

10.1.1. ümumi gəlirlərə əsaslanan vergilər, bunlar 5.3 - "Əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri" sətirində göstərilir;

10.1.2. əmək haqqı ilə bağlı vergilər, bunlar 5.1.4 - "Sosial təminat xərcləri" sətirində göstərilir;

10.1.3. əmlak vergisi, bunlar 5.2.4 - "Əsas vəsaitlərlə bağlı digər xərclər" və ya 5.3-cü - "Əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri" sətirlərində göstərilir;

10.2. hesabat tarixi üçün hesablanmış, lakin dövlət büdcəsinə köçürülməmiş bütün vergilər Cədvəl PMO_2_2-nin 10-cu - "Təxirə salınmış vergi öhdəliyi" sətirində göstərilir;

10.3. mənfəətdən vergi imtiyazlarını əks etdirərkən yalnız cari ilin mənfəəti üzrə imtiyazlara aid məbləğlər göstərilir (məsələn, əvvəlki illər üçün zərəri olduqda);

10.4. əgər milli operator cari ilin əvvəli mənfəətlə işləmişsə, sonra həmin ildə zərəri olmuşsa, onda bu cədvəlin 3-cü sütununda hesablanmış və cari ilin ayrı-ayrı rüblərində mənfəətdən ödənilmiş vergilərin məbləğindən asılı olmayaraq, cari ilin əvvəlindən hesabat tarixinədək mənfəətdən verginin məbləği göstərilir.

11. "Vergilər ödənilmədən sonra xalis mənfəət (zərəri)" - burada 9-cu sətirə 10-cu sətirin fərqi avtomatik göstərilir (və ya 9-cu sətir üzrə məbləğ mötərizədə göstəriləndə, bu sətirlərin cəmi göstərilir).

CƏDVƏL PMO_1_1. Kapital dəyişmələri (Əlavə 5)

Cədvəldə milli operatorun kapitalındakı dəyişiklik haqqında məlumatlar əks etdirilir. Burada cari ildə kapitalın hərəkəti haqqında məlumatlar (artan yekunla) daxil edilir. Bu cədvəl kapitalın təqvim ili ərzində dəyişməsinə təhlil etməyə imkan verir.

1. **"Cari ilin yanvarın 1-nə olan kapital"** - burada əvvəlki ilin 31 dekabrı üçün Balans hesabatındakı (Cədvəl PMO_2, sətir 22, sütun 2) məbləğ göstərilir. Bu sətir üzrə məbləğ cari ilin bütün hesabat tarixləri üçün dəyişməz qalır. Mənfəi kapital mötərizədə göstərilir.

2. **"Cari ildə Palataya göndərilmiş dəqiqləşdirilmiş (dürüstləşdirilmiş) hesabatların aid olduğu kumulyativ (cəmləşdirilmiş) düzəlişlər"** - burada hesabatlarda cari ilin əvvəlinə göstərilmiş kapitala cari ildə edilən (həm kapitalın artması, həm də azalması istiqamətində) və bu barədə cari ildə Palataya düzəlişdirilmiş hesabatlar göndərilmiş düzəlişlərin kumulyativ məbləği göstərilir. Bütün düzəlişlərin kumulyativ məbləği mənfəi olduğu halda, o mötərizədə göstərilir.

3. **"Dəqiqləşdirilmiş (dürüstləşdirilmiş) kapital"** - burada 1 və 2 sətirlərin cəmi göstərilir (mənfəi kapital mötərizədə).

4. **"Cari ilin xalis mənfəəti (zərəri)"** - burada Cədvəl PMO_1, sətir 11, sütun 2-dən cari ilin əvvəlindən ötən dövr üçün xalis mənfəətin və ya zərərin (mənfəət və ya zərər) göstərilir. Zərər olduğu halda bu sətir üzrə məbləğ mötərizədə göstərilir.

5. **"Cari ilin əvvəlindən paylarla xalis əməliyyatlar"** - burada 5.1 və 5.2 sətirlərində əks olunmuş paylarla əməliyyatlar üzrə xalis yekun göstərilir (sətir 5.1 çıxılış sətir 5.2). Əgər payların qaytarılması olubsa və eyni zamanda pay haqlarının artırılması olmayıbsa, onda məbləğ 5-ci sətirdə mötərizədə göstərilir. Pay əvvəlcə satılıb sonradan geri satın alınmışsa, onda hər bir əməliyyat göstərilən hər iki sətirdə öz əksini tapır, yəni 5.1 və 5.2 sətirlərində cari ilin əvvəlindən hesabat tarixinə qədər paylarla aparılan əməliyyatların hamısı müfəssəl şəkildə öz əksini tapır:

5.1. "payların qoyulması" - burada milli operatorun kapitalına qoyulan pay haqlarının məbləği göstərilir;

5.2. "payların geri alınması" - burada milli operatorun özü tərəfindən satın alınan payların məbləği göstərilir.

6. **"Cari ilin əvvəlindən dəyişikliklər"** - burada cari ilin əvvəlindən 6.1 və 6.2 sətirlərinin hər biri üzrə dəyişikliklərin məbləği göstərilir, yəni göstərilən hər sətir üzrə hesabat tarixi və cari ilin əvvəli (1 yanvar) ilə müqayisədə məbləğlər arasında fərq (müsbət yaxud mənfəi (mötərizədə) və ya dəyişiklik olmasa, "0") göstərilir.

Əgər hesabat tarixinə ehtiyatın məbləği cari ilin 1 yanvarına olan məbləğdən azdırsa, onda göstərilən sətirlər üzrə məbləğ mötərizədə göstərilir. Əgər hesabat tarixi üçün bütün ümumi ehtiyatların məbləği cari ilin əvvəli üçün bütün ümumi ehtiyatların məbləğindən azdırsa, onda 6-cı sətir üzrə məbləğ də mötərizədə göstərilir.

6.1. bu sətirdə əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin dəyişikliyinə məbləği göstərilir. Bu məbləğ hesabat tarixi və əvvəlki ilin 31 dekabrı üçün hesabat üzrə Cədvəl PMO_2-nin 2-ci sütununun 21.1 sətirindəki fərqə (müsbət və ya mənfəi) bərabər olmalıdır;

6.2. bu sətirdə digər ümumi ehtiyatların dəyişikliklərinin məbləği göstərilir. Bu məbləğ hesabat tarixi üçün və əvvəlki ilin 31 dekabrı üçün hesabat üzrə Cədvəl PMO_2-nin 2-ci sütununun 21.2 sətirindəki fərqə (müsbət və ya mənfəi) bərabər olur.

7. **"Ötən illərdəki səhvlər nəticəsində kumulyativ düzəlişlər"** - burada əvvəlki illərdə olmuş və milli operator tərəfindən Palataya təqdim olunmuş hesabatlarda düzəlişdirilməyən riyazi səhvlər (habelə mühasibat uçotundakı dəyişikliklər nəticəsində olan səhvlər) göstərilir. Məbləğ mənfəi olduğu halda o, mötərizədə göstərilir.

8. **"Hesabat tarixinə olan kapital"** - burada riyazi hesablama yolu ilə alınan məbləğ göstərilir: sətir 3, üstəgəl və ya çıx sətir 4, üstəgəl və ya çıx sətir 5, üstəgəl və ya çıx sətir 6, üstəgəl və ya çıx sətir 7. Bu sətirin cəmi Cədvəl PMO_2-nin 2-ci sütununun 22-ci sətirindəki kapitalın məbləğine uyğun olmalıdır. Kapital mənfəi olduğu halda, bu sətir üzrə məbləğ mötərizədə göstərilir.

CƏDVƏL PMO_2. Balans hesabatı (Əlavə 6)

Bu cədvəldə aktivlər, öhdəliklər və kapitalın strukturu üzrə məlumatlar göstərilir. Burada məlumatlar digər cədvəllərdəki məlumatları ümumiləşdirir. Ona görə də Balans hesabatının ayrı-ayrı sətirlərinin doldurulması üzrə göstərişlər müvafiq cədvəllərin təsviri zamanı verilir. Belə hallarda Balans hesabatının ayrı-ayrı sətirlərini ancaq sətirlərin məzmununu müfəssəl göstərən hesabatların digər cədvəlləri tərtib edildikdən sonra doldurmaq lazımdır.

Məlumatlar iki sütunda əks olunur: 2-ci sütun **"Cəmi"** və 3-cü sütun **"Xarici valyutada"**. 2-ci sütuna manatla və manat ekvivalentində xarici valyutada olan balans maddələri üzrə cəmi məlumatlar daxildir. 3-cü sütun 2-ci sütunun bölməsi olaraq, hesabat tarixi üçün Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manat ekvivalentində xarici valyutada olan balans maddələri üzrə məlumatları əks etdirir.

Aşağıda, əsasən 2-ci sütunun - "Cəmi" doldurulması üzrə göstərişlər verilir, başqa göstəriş olmadıqda 3-cü sütun da - "Xarici valyutada" həmin qaydada doldurulur.

1. **"Nağd vəsaitlər"** - burada nağd milli valyutanın (manatın) və manat ekvivalentində xarici valyutanın məbləği göstərilir.

Bu sətirdə milli operatorun kassasında, filiallarında və şöbələrində olan milli və xarici valyuta qalığı, bankomatlarda, inkassasiya prosesində olan pullar göstərilir.

2. **"Mərkəzi Bankda müxbir hesablar"** - burada milli operatorun, onun filial və şöbələrinin Mərkəzi Bankda (manatla və xarici valyuta ilə) və Mərkəzi Bankın ərazi idarələrində hesablarındakı vəsaitlərinin qalıqları göstərilir.

3. **"Nostro hesabları"** - burada milli operatorun müxbir hesablarındakı (rezident və qeyri-rezident) manat və xarici valyuta ilə vəsaitlərin (blokləşdirilmiş məbləğlər də daxil olmaqla) xalis qalıqları göstərilir.

4. **"Banklar da daxil olmaqla maliyyə institutlarındakı depozitlər, cəmi"** - burada banklar da daxil olmaqla maliyyə institutlarında 4.1 və 4.2 sətirlərində göstərilən xalis depozitlərin cəmi avtomatik göstərilir:

4.1. "rezident maliyyə müəssisələrində depozitlər" - burada xarici bankların yerli filialları da daxil olmaqla Azərbaycan Respublikasının ərazisində yerləşən və qeydiyyatda olan banklarda yerləşdirilmiş depozitlər göstərilir;

4.2. "qeyri-rezident maliyyə müəssisələrində depozitlər" - burada xarici ölkələrdə yerləşən maliyyə institutlarında, o cümlədən yerli bankların xarici filiallarında yerləşdirilmiş depozitlər göstərilir.

5. **"Qiymətli kağızlar"** - burada 5.1 ilə 5.2 sətirlərinin cəmi avtomatik göstərilir:

5.1. "dövlət qiymətli kağızları" - burada milli operator tərəfindən alınmış yerli və xarici emitentlərin buraxdığı dövlət qiymətli kağızlarının xalis yekun məbləği göstərilir;

5.2. "mərkəzi bankların qiymətli kağızları" - burada milli operatorun aldığı mərkəzi bankların qiymətli kağızları üzrə məbləğ göstərilir.

6. **"İnvestisiyalar"** - burada investisiya strategiyası çərçivəsində əldə edilmiş maliyyə alətləri, həmçinin səhm və pay şəklində investisiya məbləği göstərilir.

7. **"Kredit kartları üzrə istifadə olunmuş məbləğ"** - burada müştərilərə kredit kartları üzrə verilmiş limitin istifadə olunmuş məbləği göstərilir.

8. **"Əsas vəsaitlər (amortizasiya çıxılmaqla)"** - burada bilavasitə milli operator tərəfindən alınan, lizinq və milli operatorun öz fəaliyyəti üçün istifadə edilən (milli operatorun filialları, şöbələri tərəfindən istifadə də daxil olmaqla) bütün əsas vəsaitlərin balans qiymətləri göstərilir. Burada milli operator tərəfindən öz ehtiyacları (fəaliyyəti) üçün aldığı kreditləri (bunlar balans hesabatının öhdəliklərinə daxil edilir) hesabına alınan əsas vəsaitlər də göstərilir. Bu zaman bu kreditlər üzrə girov qoyulmuş istifadə olunan əsas vəsaitlər çıxılır.

Maliyyə icarəsinə götürülmüş əsas vəsaitlər (lizinq) - ilkin birbaşa məsrəflər daxil olmaqla və onların **kapitallaşdırılmış əsaslı təmir xərcləri** (icarəyə götürülmüş əsas vəsaitlə bilavasitə əlaqədar olan və onun ayrılmaz tərkib hissəsinə çevrilən, icarə müddəti qurtardıqdan sonra isə milli operatorun mülkiyyətinə keçən əsas vəsaitin əsaslı təmiri) daxil edilir.

9. **"Qeyri-maddi aktivlər (amortizasiya çıxılmaqla)"** - qeyri-maddi aktivlərin dəyəri amortizasiya məbləği çıxılmaqla göstərilir.

10. **"Digər aktivlər"** - burada Cədvəl PMO_2_2-nin, 3-cü sütun 7-ci sətirindəki digər aktivlərin yekun məbləği avtomatik göstərilir.

11. **"Cəmi aktivlər"** - yuxarıda göstərilən bəndlərin yekun məbləği, yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10 sətirlərinin cəmi avtomatik göstərilir.

Öhdəliklər

12. **"Poçt hesabları və əmanətləri, cəmi"** - burada 12.1, 12.2, 12.3 və 12.4 sətirlərinin cəmi avtomatik göstərilir:

12.1. "hüquqi şəxslərin poçt hesabları, cəmi" - burada 12.1.1 və 12.1.2 sətirlərində əksini tapmış poçt hesablarının məbləği avtomatik göstərilir:

Burə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxs olan müştərilərin hesablarındakı qalıqları, o cümlədən hesablaşmaları ödəniş kartları ilə aparılan hüquqi şəxs olan müştərilərin hesabları üzrə qalıqları, habelə vəsaitlərin blokləşdirilməsi (məsələn, hüquq-mühafizə orqanlarının sərəncamı) üzrə hesabları daxildir.

12.1.1. burada hüquqi şəxslərin faiz hesablanmayan poçt hesablarının qalıq məbləği göstərilir;

12.1.2. burada hüquqi şəxslərin faiz hesablanan poçt hesablarının qalıq məbləği göstərilir.

12.2. "fiziki şəxslərin poçt hesabları" - burada 12.2.1 və 12.2.2 sətirlərində əksini tapmış poçt hesablarının məbləği avtomatik göstərilir:

12.2.1. burada fiziki şəxslərin faiz hesablanmayan poçt hesabları göstərilir (müqaviləyə görə faiz hesablanmayan cari hesablarının qalığı, habelə fiziki şəxslərin qaytarılma vaxtı ötmüş müddətli poçt əmanətləri göstərilir);

12.2.2. burada fiziki şəxslərin faiz hesablanan poçt hesabları göstərilir;

12.3. "hüquqi şəxslərin poçt əmanətləri" - burada qaytarılma müddəti müəyyən edilmiş və vaxtı keçməmiş poçt əmanətləri göstərilir. Bura hüquqi şəxslərin qaytarılma vaxtı keçmiş müddətli poçt əmanətləri daxil edilmir. Bunlar 12.1 - "Hüquqi şəxslərin poçt hesabları" sətrində (müvafiq kateqoriyada) göstərilir;

12.4. "fiziki şəxslərin poçt əmanətləri" - burada qaytarılma müddəti müəyyən edilmiş və vaxtı keçməmiş poçt əmanətləri göstərilir. Bura fiziki şəxslərin qaytarılma vaxtı keçmiş poçt əmanətləri daxil edilmir. Bunlar 12.2 - "Fiziki şəxslərin poçt hesabları" sətrində müvafiq kateqoriyada göstərilir.

13. "**Bankların vəsaitləri**" - burada 13.1 və 13.2 sətrlərində əksini tapmış bank kreditlərinin və poçt əmanətlərinin məbləği avtomatik göstərilir:

13.1. "rezident banklar"- burada 13.1.1, 13.1.2 və 13.1.3 sətrlərində əksini tapmış rezident bankların bank kreditlərinin və poçt əmanətlərinin cəmi avtomatik göstərilir:

13.1.1. "təminatlı" - rezident banklar tərəfindən verilmiş təminatlı kreditlərin məbləği göstərilir;

13.1.2. "təminatsız" - burada rezident banklar tərəfindən verilmiş təminatsız kreditlərin məbləği göstərilir;

13.1.3 "poçt əmanətləri" - burada rezident bankların qaytarılma müddəti müəyyən edilmiş və vaxtı keçməmiş poçt əmanətləri göstərilir.

Bura bankların qaytarılma vaxtı keçmiş müddətli poçt əmanətləri daxil edilmir. Bunlar 12.1 - "Hüquqi şəxslərin poçt hesabları" sətrində (müvafiq kateqoriyada) göstərilir;

13.2 "qeyri-rezident banklar" - burada 13.2.1 və 13.2.2 sətrlərində əksini tapmış qeyri-rezident bankların bank kreditlərinin və poçt əmanətlərinin cəmi avtomatik göstərilir:

13.2.1 "təminatlı" - burada qeyri-rezident banklar tərəfindən verilmiş təminatlı kreditlərin məbləği göstərilir;

13.2.2. "təminatsız" - burada qeyri-rezident banklar tərəfindən verilmiş təminatsız kreditlərin məbləği göstərilir;

13.2.3 "poçt əmanətləri" - burada qeyri-rezident bankların qaytarılma müddəti müəyyən edilmiş və vaxtı keçməmiş poçt əmanətləri göstərilir. Bura bankların qaytarılma vaxtı keçmiş müddətli poçt əmanətləri daxil edilmir. Bunlar 12.1 - "Hüquqi şəxslərin poçt hesabları" sətrində (müvafiq kateqoriyada) göstərilir.

14. "**Digər maliyyə institutlarının (banklardan başqa) vəsaitləri**" - burada 14.1, 14.2 və 14.3 sətrlərində əksini tapmış kreditlərin cəmi avtomatik göstərilir:

14.1. "rezident maliyyə institutlarından alınmış" - burada banklardan başqa digər rezident institutlardan alınmış kreditlər göstərilir;

14.2. "qeyri-rezident maliyyə institutlarından alınmış"- burada banklardan başqa digər qeyri-rezident institutlardan alınmış kreditlər göstərilir;

14.3. "beynəlxalq təşkilatlardan alınmış" - burada beynəlxalq təşkilatlardan alınmış kreditlər göstərilir.

15. "**Mərkəzi icra hakimiyyəti orqanlarının vəsaitləri**" - burada mərkəzi icra hakimiyyəti orqanlarından alınmış vəsaitlər göstərilir.

16. "**Milli operatorun daşınmaz əmlak əldə edilməsi üçün aldığı kreditlər**" - burada təşkilatın daşınmaz əmlak alınması məqsədilə almış olduğu kreditlərin məbləği göstərilir.

17. "**Digər passivlər**" - burada Cədvəl PMO_2_2-nin, 3-cü sütun, 14-cü sətrindəki digər passivlərin yekun məbləği avtomatik göstərilir.

18. "**Cəmi öhdəliklər**" - burada yuxarıdakı göstərilən bəndlərin cəmi, yəni 12, 13, 14, 15, 16 və 17 sətrlərinin cəmi avtomatik göstərilir.

Kapital

19. "**Nizamnamə kapitalı**" - burada milli operatorun nizamnamə kapitalının məbləği göstərilir.

20. "**Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi**" - burada 20.1 və 20.2 sətrlərinin məbləğinin cəmi avtomatik göstərilir.

20.1. "əvvəlki illərin xalis mənfəəti (zərəri)" - burada ötən illər ərzində, yəni milli operatorun mövcud olduğu illər ərzində yığılmış xalis mənfəətin (zərərin) məbləği göstərilir. Zərər olduğu hallarda məbləğ mütərizədə göstərilir;

20.2. "cari ilin xalis mənfəəti (zərəri)" - burada cari il ərzində, yəni milli operatorun cari ildəki fəaliyyəti nəticəsində yaradılmış (alınmış) xalis mənfəətin (zərərin) məbləği avtomatik göstərilir. Zərər olduğu hallarda məbləğ mütərizədə göstərilir.

21. "**Ümumi ehtiyatlar, cəmi**" - burada 21.1 və 21.2 sətrlərinin cəmi avtomatik göstərilir:

21.1. "əsas vəsaitlərin yenidən qiymətləndirilməsi" - burada həyata keçirilmiş əsas vəsaitin yenidən qiymətləndirilməsinin məbləği göstərilir;

21.2. "digər ümumi ehtiyatlar" - burada digər ümumi ehtiyatların məbləği göstərilir.

22. "**Cəmi kapital**" - burada 19, 20 və 21 sətrlərin cəmi avtomatik göstərilir.

23. "**Cəmi öhdəliklər və kapital**" - burada 18 və 22-ci sətrlərinin cəmi avtomatik göstərilir.

Balansdankənar öhdəliklər

1. "**Kredit alətləri**" - burada kredit kartları sahibləri qarşısında hesabat tarixinə yerinə yetirilməmiş öhdəliklər göstərilir.

2. "**Digər balansdankənar öhdəliklər**" - burada milli operatorun kredit alətləri üzrə hesabat tarixinədək yerinə yetirilməmiş və 1-ci sətrdə göstərilməmiş bütün digər balansdankənar öhdəliklər göstərilir.

3. "**Cəmi balansdankənar öhdəliklər**" - burada 1 və 2 sətrlərinin cəmi avtomatik göstərilir.

CƏDVƏL PMO_2_1. "Digər hüquqi şəxslərin kapitalının (payların, səhmlərin) əldə edilməsi haqqında hesabat" (Əlavə 7)

Cədvəldə milli operatorun digər hüquqi şəxslərin kapitalına investisiyaları, yəni əldə etdiyi səhmləri və payları barədə məlumatlar əks olunur.

Cədvəldə sütunlar üzrə aşağıdakı məlumatlar doldurulmalıdır:

1. "**Hüquqi şəxsin adı**" - burada milli operator tərəfindən səhmləri və ya payları əldə edilmiş hüquqi şəxsin adı tam göstərilir.

2. "**İnvestisiyanın balans dəyəri**" - burada investisiyanın qoyulduğu tarixə balans dəyəri göstərilir.

3. "**İnvestisiyanın bazar dəyəri (əgər bazarda belə investisiyaların alqı-satqısı aparılırsa)**" - burada investisiyanın hesabat tarixinə bazar dəyəri göstərilir.

4. "**Milli operatorun investisiya etdiyi hüquqi şəxsin kapitalında iştirak payı (%)**" - burada milli operatorun səhmlərini və payını əldə etdiyi hüquqi şəxslərdə faizlə payı (paylarda xüsusi çəkisi) göstərilir.

5. "**İnvestisiyanın valyutasının növü**" - burada qoyulan investisiyanın valyutası göstərilir.

6. "**Hüquqi şəxsin yerləşdiyi yer**" - burada səhmləri alınan və ya payı əldə edilən hüquqi şəxsin olduğu yer göstərilir.

7. "**İnvestisiyanın qoyulduğu tarix**" - burada kapital qoyuluşunun rəsmiləşdirildiyi və balansda əks olunduğu tarix göstərilir.

8. "**Qeydlər (əgər investisiya borcun əvəzinə alınmışdırsa göstərməlidir)**" - burada investisiya hər hansı borcun əvəzinə alınmışdırsa, bununla bağlı qeyd olunur.

CƏDVƏL PMO_2_2 "Digər aktivlər -Digər passivlər" (Əlavə 8)

Məlumatlar iki sütunda əks etdirilir. 3-cü sütunda seçmə maddi və digər aktivlərin və seçmə digər passivlərin məbləği manat və manat ekvivalentində xarici valyutanın cəmi əks etdirilir. 4-cü sütunda xarici valyutada olan maddi və digər aktivlərin və digər öhdəliklərin Mərkəzi Bankın hesabat tarixinə olan rəsmi məzənnəsi ilə manat ekvivalentində əks etdirilir. 4-cü sütundakı məbləğlər 3-cü sütundakı məbləğə bərabər və ya ondan az ola bilər.

Bu cədvəl Cədvəl PMO_2-nin 10-cu "Digər aktivlər" sətrinin və Cədvəl PMO_2-nin 17-ci "Digər passivlər" sətrinin doldurulması üçün əsasdır.

"Digər aktivlər"

1. "**Debitor borclar**" - burada milli operatora göstərdiyi xidmətlərə görə qarşı tərəfin borcları göstərilir. Bu göstəricilər milli operator tərəfindən hesablanaraq gəlirlərə aid edilmiş, lakin ödənilməmiş məbləğləri əks etdirilir.

2. "**Avans ödənişlər**" - burada qabaqcadan ödənişlər əks olunur.

3. "**Təxirə salınmış vergi aktivləri**" - burada artıq ödənilmiş vergi məbləği göstərilir.

4. "**Hesablanmış alınması faizlər, cəmi**" - burada 4.1, 4.2, 4.3, 4.4 və 4.5 sətrlərinin cəmi avtomatik göstərilir:

- 4.1. bu sətirdə nostro hesablar üzrə hesablanmış faizlər göstərilir;
- 4.2. bu sətirdə banklardakı və digər maliyyə institutlardakı depozitlər üzrə hesablanmış faizlər göstərilir;
- 4.3. bu sətirdə kredit kartları üzrə verilmiş limitin istifadə olunmuş hissəsi üzrə hesablanmış faizlər göstərilir;
- 4.4. bu sətirdə qiymətli kağızlar üzrə dividendlər və hesablanmış faizlər göstərilir;
- 4.5. bu sətirdə digər əməliyyatlar üzrə hesablanmış faizlər - 4.1, 4.2, 4.3 və 4.4 sətirlərindən başqa hesablanmış faizlər göstərilir.
5. **“Barat əməliyyatları və digər tranzit əməliyyatlar”** - burada barat əməliyyatları və digər tranzit əməliyyatları üzrə hesablaşmaları (artıq ödəmələr) göstərilir.
6. **“Sair digər aktivlər”** - bu cədvəldə sadalanan sətirlərə daxil olmayan bütün digər aktivlər burada göstərilir. Məsələn, ödəmə vəsaiti kimi istifadə olunan maliyyə aktivləri (o cümlədən, yol çekləri).
7. **“Digər Aktivlər, cəmi”** - burada digər aktivlərin məbləğinin cəmi yəni 1, 2, 3, 4, 5 və 6-cı sətirlərinin cəmi avtomatik göstərilir:

“Digər passivlər”

8. **“Kreditor borclar”** - burada milli operatora satılmış mallara və göstərilmiş xidmətlərə görə kreditorlar qarşısında borclar göstərilir.
9. **“Avans ödənişlər”** - burada milli operatora edilmiş qabaqcadan ödənişlər göstərilir.
10. **“Təxirə salınmış vergi öhdəliyi”** - burada ödənilməmiş vergi öhdəlikləri göstərilir.
11. **“Hesablanmış ödəniləsi faiz və dividendlər, cəmi”** - burada 11.1, 11.2, 11.3, 11.4, 11.5 və 11.6 sətirlərinin cəmi avtomatik göstərilir:
 - 11.1. bu sətirdə tələbli poçt əmanətləri üzrə ödəniləcək faizlər göstərilir;
 - 11.2. bu sətirdə müddətli poçt əmanətləri üzrə ödəniləcək faizlər göstərilir;
 - 11.3. bu sətirdə bankların hesabları üzrə ödəniləcək faizlər göstərilir;
 - 11.4. bu sətirdə qiymətli kağızları üzrə ödəniləcək faizlər göstərilir;
 - 11.5. bu sətirdə kommersiya borcları üzrə ödəniləcək faizlər göstərilir;
 - 11.6. bu sətirdə digər əməliyyatlar üzrə ödəniləcək faizlər, yəni 11.1, 11.2, 11.3, 11.4 və 11.5 sətirlərindən başqa hesablanmış faizlər göstərilir.
12. **“Barat əməliyyatları üzrə borc öhdəliyi”** - burada barat əməliyyatları üzrə artıq ödəmələr göstərilir.
13. **“Sair digər öhdəliklər”** - burada bu cədvəldə sadalanan sətirlərə daxil olmayan bütün digər passivlər göstərilir.
14. **“Digər Passivlər, cəmi”** - burada digər passivlərin məbləğinin cəmi, yəni 8, 9, 10, 11, 12 və 13 sətirlərinin cəmi avtomatik göstərilir.

CƏDVƏL PMO_3. Milli operator tərəfindən maliyyə institutlarında yerləşdirilmiş depozitlər və digər vəsaitlər haqqında hesabat (Əlavə 9)

Cədvəldə milli operator tərəfindən yerləşdirilmiş vəsaitlər barədə məlumat əks olunur. Cədvəldə aşağıdakı məlumatlar doldurulur:

1. **“Milli valyutada maliyyə institutlarında yerləşdirilmiş depozitlər və digər vəsaitlər”** - burada manatda yerləşdirilmiş vəsaitlər üzrə cəmi qalıq məbləği 3-cü sütunda avtomatik göstərilir. Vəsaitlərin yerləşdirildiyi təşkilatlar barədə sətirlər əlavə etməklə sütunlar üzrə aşağıdakı məlumatlar qeyd olunur:
 - 1.1. 2-ci sütunda vəsaitin verildiyi və ya yerləşdiyi təşkilatın adı göstərilir;
 - 1.2. 3-cü sütunda vəsaitin qalıq məbləği göstərilir;
 - 1.3. 4-cü sütunda vəsait verilən və ya yerləşdirilən təşkilatın yerləşdiyi ölkə göstərilir;
 - 1.4. 5-ci sütunda aktivin forması (məsələn, depozit) göstərilir;
 - 1.5. 6-cı sütunda verilmiş və ya yerləşdirilmiş aktivin valyutasının növü göstərilir;
 - 1.6. 7-ci sütunda verilmiş və ya yerləşdirilmiş aktivin faiz dərəcəsi (faizsizdirsə sıfır qeyd olunur) göstərilir;
 - 1.7. 8-ci sütunda müqavilə üzrə vəsaitin verildiyi və ya yerləşdirildiyi tarix göstərilir;
 - 1.8. 9-cu sütunda müqavilə üzrə vəsaitin ödənilmə (qaytarılma) tarixi göstərilir.
2. **“Xarici valyutada maliyyə institutlarında yerləşdirilmiş depozitlər və digər vəsaitlər”** - burada manat ekvivalentində xarici valyutada yerləşdirilmiş vəsaitlər üzrə cəmi qalıq məbləği 3-cü sütunda 2.1 və 2.2 sətirlərinin cəmi avtomatik göstərilir. Bu sətirin sütunları 1-ci bəndlə eyni qaydada doldurulur:
 - 2.1. “rezident banklar üzrə cəmi” - burada yalnız rezident banklarda olan vəsaitlər barədə müvafiq məlumatlar qeyd olunur;
 - 2.2. “qeyri-rezident banklar üzrə cəmi” - burada yalnız qeyri-rezident banklarda olan vəsaitlər barədə müvafiq məlumatlar qeyd olunur.

CƏDVƏL PMO_4. Ödəniş müddətlərinin bölgüsü cədvəli

Bu cədvəl milli operatorun likvidliyinin idarə olunmasına dair tələblərə müvafiq olaraq doldurulur.

Cədvəldə məlumatlar 7 sütunda göstərilir. 2, 3, 4, 5 və 6-cı sütunlara ödəniş müddətləri məhz həmin sütundakı müddət aralığına düşən aktivlər daxil edilir.

Cədvəldə məlumatlar doldurularkən aktiv və öhdəliklərin, eyni zamanda, balansdankənar öhdəliklərin yalnız əsas məbləği nəzərə alınmalıdır.

Aktivlərdə:

1. **“Nağd vəsaitlər”** - burada nağd milli (manatla) və manat ekvivalentində xarici valyutanın məbləği 0-30 gün vaxt kateqoriyasında göstərilir.
2. **“Mərkəzi Bankda müxbir hesablar”** - burada milli operatorun, onun filial və şöbələrinin Mərkəzi Bankda (manatla və xarici valyuta ilə) vəsaitlərinin qalıqları 0-30 gün sütununda göstərilir.
3. **“Nostro hesablar (müxbir banklardakı hesablar)”** - burada milli operatorun müxbir banklarda hesablardakı vəsaitləri, həmçinin xarici valyuta ilə (blokləşdirilmiş məbləğlər də daxil olmaqla) manatla göstərilir.
4. **“Banklar da daxil olmaqla maliyyə institutlarındakı depozitlər, cəmi”** - burada 4.1 və 4.2 sətirlərinin cəmi avtomatik göstərilir:
 - 4.1. “müddəti çatmamış depozitlər” - burada müqaviləyə uyğun olaraq, qaytarılma müddəti hesabat tarixindən sonra bitən, banklarda və digər maliyyə institutlarında yerləşdirilmiş depozitlər müqavilələrdə qeyd olunmuş müddətlərinə uyğun olaraq göstərilir;
 - 4.2. “qaytarılma müddəti bitmiş depozitlər” - burada müqaviləyə uyğun olaraq, qaytarılma müddəti keçmiş, lakin depozit saxlayanın ödəniş qabiliyyətinin olmaması səbəbindən milli operatora qaytarılmamış, banklarda və digər maliyyə institutlarında yerləşdirilmiş depozitlər göstərilir. Bu sətir üzrə depozitin məbləği yalnız 6-cı sütunda göstərilir.
5. **“Qiymətli kağızlar”** - burada yerli və xarici emitentlərin buraxdığı dövlət qiymətli kağızları və mərkəzi bankların qiymətli kağızları üzrə xalis yekun məbləği ödəniş müddətinin başlanmasına qalan vaxtdan asılı olaraq müvafiq vaxt kateqoriyalarında göstərilir.
6. **“İnvestisiyalar”** - burada investisiya üçün alınmış qiymətli kağızlar 6-cı sütunda göstərilir.
7. **“Kredit kartları üzrə istifadə olunmuş məbləğlər, cəmi”** - burada 7.1 və 7.2 sətirlərinin cəmi avtomatik göstərilir:
 - 7.1. “cari kreditlər” - müştərilərə verilmiş kredit kartları üzrə üzrə bağlanmış müqavilələrdə qeyd olunmuş ödəniş tarixlərinə əsasən göstərilir;
 - 7.2. “vaxtı ötmüş kreditlər” - müqavilə üzrə ödəmə vaxtı çatmış və ödənilməmiş kreditlər 6-cı sütunda göstərilir.
8. **“Amortizasiya çıxılmaqla əsas vəsaitlər”** - bu sətir üzrə məbləğlər yalnız 6-cı sütunda göstərilir.
9. **“Qeyri-maddi aktivlər”** - qeyri-maddi aktivlərin dəyəri amortizasiya məbləğini çıxmaqla göstərilir.
10. **“Digər aktivlər”** - bağlanmış müqavilə şərtlərinə uyğun olaraq razılaşdırılmış ödəniş müddətinin başlanmasına qalan dövr üzrə müvafiq vaxt kateqoriyalarında, yaxud “nağd pul axını” əsasında “0-30” (məsələn, ödənilməkdə olan məbləğlər) vaxt kateqoriyasına daxil edilə bilmirsə, 6-cı sütuna daxil edilir. Məsələn, milli operator tərəfindən müxtəlif əqdlər üzrə hər hansı bir mala, işə və ya xidmətə görə qabaqcadan ödəmələr əməliyyat üzrə gələcək nağd pul axını gözlənilmədiyindən müqavilə şərtlərindən asılı olmayaraq “6-cı sütuna daxil edilir. Bütün hallarda ən konservativ hal seçilir.
11. **“Cəmi aktivlər”** - burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10 sətirlərinin cəmi avtomatik göstərilir.

Öhdəliklər və Kapital

1. **“Poçt hesabları və əmanətləri”** - burada 1.1, 1.2 və 1.3 sətirlərinin cəmi avtomatik göstərilir:

- 1.1. "poçt hesabları (fiziki və hüquqi şəxslərin)" - burada poçt hesabları 0-30 sütununa daxil edilir;
- 1.2. "qaytarılma müddəti bitməmiş poçt əmanətləri (fiziki və hüquqi şəxslərin)" - burada bağlanmış müqavilələrə uyğun olaraq məbləğlər müvafiq sütunlarda göstərilir;
- 1.3. "qaytarılma müddəti bitmiş poçt əmanətləri (fiziki və hüquqi şəxslərin)" - burada milli operator tərəfindən müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarılmayan poçt əmanətləri və müştərinin cari hesabı üzrə vəsaitlərin qaytarılması tələbinin ödənilmədiyi cari hesablar 0-30 sütununda göstərilir.
2. "**Bankların vəsaitləri**" - burada banklardan alınmış kreditlər və bankların qaytarılma müddəti müəyyən edilmiş və vaxtı keçməmiş poçt əmanətləri müqavilədə nəzərdə tutulmuş qaytarılma müddətlərinə müvafiq sütunlarda göstərilir.
3. "**Digər maliyyə institutlarının (banklardan başqa) vəsaitləri**" - burada banklardan başqa digər maliyyə institutlarından alınmış kreditlər müqavilədə nəzərdə tutulmuş qaytarılma müddətlərinə müvafiq sütunlarda göstərilir.
4. "**Mərkəzi icra hakimiyyəti orqanlarının vəsaitləri**" - burada mərkəzi icra hakimiyyəti orqanlarından cəlb olunmuş vəsaitlər müqavilədə nəzərdə tutulmuş qaytarılma müddətlərinə müvafiq sütunlarda göstərilir.
5. "**Milli operatorun daşınmaz əmlak əldə edilməsi üçün aldığı kreditlər**" - burada alınmış kredit müqavilədə nəzərdə tutulmuş qaytarılma müddətlərinə müvafiq sütunlarda göstərilir.
6. "**Digər passivlər**" - burada digər passivlər ödəniş müddətinə uyğun müvafiq sütunlarda göstərilir.
7. "**Kapital**" - kapitalın məbləği avtomatik olaraq PMO_2-nin 22-ci sətirindən götürülür.
8. "**Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)**" - burada 1, 2, 3, 4, 5, 6, və 7 sətirlərinin cəmi avtomatik hesablanır.
9. **Hər bir dövr üçün maliyyə aktivlərinin (passivlərinin) xalis məbləği** ("Cəmi aktivlər" çıxılсын "Cəmi passivlər") avtomatik göstərilir. Diqqət yetirmək lazımdır ki, cədvəlin tərtib edilməsi zamanı 7-ci "CƏMI" sütununda balans bərabərliyi "**Aktivlər=Öhdəliklər + Kapital**" saxlansın, yəni "Cəmi aktivlər" in 11-ci sətiri "Cəmi passivlər" in 8-ci sətirinə bərabər olsun.

Balansdankənar öhdəliklər

1. "**Kredit alətləri**" - burada kredit kartları sahibləri qarşısında hesabat tarixinə yerinə yetirilməmiş öhdəliklər göstərilir.
2. "**Digər balansdankənar öhdəliklər**" - burada milli operatorun kredit alətləri üzrə hesabat tarixinədək yerinə yetirilməmiş və 1-ci sətirdə göstərilmiş bütün digər balansdankənar öhdəliklər, həmçinin aktivlərin alınması üzrə (məsələn, kreditlərin, əsas vəsaitlərin və s. alınması üzrə öhdəliklər) hesabat tarixinədək yerinə yetirilməmiş qalan bütün öhdəliklər göstərilir.
3. "**Cəmi balansdankənar öhdəliklər**" - burada sətir 1 və sətir 2-nin cəmi avtomatik göstərilir.
4. "**Hər dövr üçün maliyyə aktivlərinin (passivlərinin) xalis məbləği**" (sətir 20 çıx sətir 23) avtomatik göstərilir.
- 4.1. "bloklaşdırılmış hesablar" - burada maliyyə aktivlərinin orta gündəlik qalıqları çıxılmaqla bloklaşdırılmış hesabın məbləği göstərilir. Burada 4.1.1 və 4.1.2 sətirlərində əks olunan məbləğlərin cəmi göstərilir:
 - 4.1.1. "Mərkəzi Bankda olan hesablar" - burada cədvəlin 2-ci sütun sətir 2-dən Mərkəzi Bankda müxbir hesabdakı dövlət qiymətli kağızların alınması üçün bloklaşdırılmış məbləğlər göstərilir;
 - 4.1.2. "müxbir hesablar" - burada cədvəlin 3-cü sətirindən müxbir banklardakı bloklaşdırılmış məbləğlər göstərilir;
- 4.2. "girov qoyulmuş qiymətli kağızlar" - burada cədvəlin 5 və 6-cı sətirlərindən girov qoyulmuş qiymətli kağızlar göstərilir.
5. "**Kumulativ məcmu**" - burada "Cəmi balansdankənar öhdəliklər (sətir 4) çıxılсын "Bloklaşdırılmış hesablar" (sətir 4.1) və "Girov qoyulmuş qiymətli kağızlar" (sətir 4.2) avtomatik göstərilir.
6. "**Hesabat dövrünün son ayına likvid aktivlərin orta gündəlik qalıqları**" - Cədvəl PMO_4_1 cədvəlindən avtomatik götürülür.
7. "**Hesabat dövrünün son ayına öhdəliklərin orta gündəlik qalığı**" - Cədvəl PMO_4_2 cədvəlindən avtomatik götürülür.
8. "**Ani likvidlik əmsalı**" - Cədvəl PMO_4_1-dəki Aktivlərin orta gündəlik qalığı və Cədvəl PMO_4_2-dəki Öhdəliklərin orta gündəlik qalıqlarının nisbəti avtomatik göstərilir.

CƏDVƏL PMO_4_1. Ötən aydakı likvid aktivlərin gündəlik qalıqları haqqında hesabat (manat və manat ekvivalentində xarici valyuta) (Əlavə 11)

Cədvəldə hesabat ayında likvid aktivlərin gündəlik qalıqları barədə məlumat əks olunur. Cədvəldə təşkilatın hesabat ayında gündəlik balansı üzrə aşağıdakı məlumatlar doldurulur:

1. 2-ci sütunda manatla və sərbəst dövrəlik valyuta ilə balansda olan nağd vəsaitin məbləği göstərilir.
 2. 3-cü sütunda Mərkəzi Bankdakı hesablarda olan qalıq məbləğ göstərilir.
 3. 4-cü sütunda Azərbaycan Respublikası və xarici ölkə banklarındakı müxbir hesablarda olan vəsaitin məbləği göstərilir.
 4. 5-ci və 6-cı sütunlarda aşağıdakı yüksək likvidli qiymətli kağızların məbləği göstərilir:
 - 4.1. Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızların məbləği;
 - 4.2. Azərbaycan Respublikası tərəfindən buraxılmış dövlət qiymətli kağızlarının məbləği.
- Aktivlərin orta gündəlik qalığı avtomatik göstərilir (ay üzrə günlərin sayı nəzərə alınmaqla).**

CƏDVƏL PMO_4_2. Ötən aydakı öhdəliklərin gündəlik qalıqları haqqında hesabat (manat və manat ekvivalentində xarici valyuta) (Əlavə 12)

Cədvəldə ötən aydakı öhdəliklərin gündəlik qalıqları barədə məlumat əks olunur. Cədvəldə aşağıdakı məlumatlar doldurulur:

1. 2-ci sütunda hüquqi və fiziki şəxslərin poçt hesablarının qalıqları göstərilir.
2. 3-cü sütunda ödəniş müddəti bitmiş və ödəniş müddətinə 1-7 gün qalmış bütün müddətli öhdəlikləri göstərilir (Mərkəzi Bankdan cəlb edilmiş borc vəsaitləri istisna olmaqla).
3. 4-cü sütunda vəsaitlərdən istifadəyə başlanması tarixinə məhdudiyət qoyulmayan və geri çağırılma bilinməyən açılmış kredit xətləri üzrə qalıq məbləğlərin cəmi göstərilir.
2. 5-ci "Cəmi" sütunu avtomatik göstərilir.

Öhdəliklərin orta gündəlik qalığı avtomatik göstərilir (ay üzrə günlərin sayı nəzərə alınmaqla).

CƏDVƏL PMO_5. Milli operator tərəfindən cəlb olunmuş bütün vəsaitlər (poçt əmanətləri istisna olmaqla) haqqında hesabat (Əlavə 13)

Cədvəldə milli operator tərəfindən yerli və xarici təşkilatlardan cəlb olunmuş bütün vəsaitlər (poçt əmanətlərindən başqa) barədə məlumatlar əks olunur. Cədvəldə sətirlər və sütunlar üzrə aşağıdakı məlumatlar qeyd olunur:

1. "**Milli valyutada alınmış vəsaitlər (cəmi)**" - burada manatda cəlb olunmuş vəsaitlər üzrə öhdəliyin cəmi qalıq məbləği göstərilir. Burada yalnız 3-cü sütun avtomatik göstərilir. Təşkilatlar barədə sətirlər əlavə etməklə sütunlar üzrə aşağıdakı məlumatlar qeyd olunur:

- 1.1. 2-ci sütunda vəsait cəlb olunmuş təşkilatın adı tam göstərilir;
- 1.2. 3-cü sütunda cəlb olunmuş vəsaitin qalıq məbləği göstərilir;
- 1.3. 4-cü sütunda təşkilatın yerləşdiyi ölkə göstərilir;
- 1.4. 5-ci sütunda cəlb olunmuş vəsaitin kredit və ya digər olduğu göstərilir;
- 1.5. 6-cı sütunda cəlb olunmuş vəsaitin valyutasının növü göstərilir;
- 1.6. 7-ci sütunda cəlb olunmuş vəsaitin faiz dərəcəsi (faiz yoxdursa sıfır qeyd olunur) göstərilir;
- 1.7. 8-ci sütunda cəlb olunan vəsaitin müqavilə üzrə cəlb olunduğu tarixi göstərilir;
- 1.8. 9-cu sütunda cəlb olunmuş vəsaitin müqavilə üzrə geri ödənilməsi tarixi göstərilir.

2. "**Xarici valyutada alınmış vəsaitlər (cəmi)**" - burada xarici valyutada cəlb olunmuş vəsaitlərin cəmi qalıq məbləği manat ekvivalentində göstərilir. Burada yalnız 3-cü sütun avtomatik göstərilir. Vəsait cəlb olunmuş təşkilatlar barədə sətirlər əlavə etməklə sütunlar üzrə məlumatlar 1-ci sətirlə eyni qaydada doldurulur.

CƏDVƏL PMO_6. Poçt əmanətlərinin tərkibi və strukturu barədə məlumat (Əlavə 14)

Cədvəldə məlumatlar müddətli və tələb olunanadək poçt əmanətləri qrupları, həmçinin milli və xarici valyuta üzrə (manat ekvivalentində) müvafiq sütunlarda məbləğindən asılı olaraq manat ekvivalentində qruplara bölünməklə doldurulur və müvafiq sütunlar üzrə əks olunur.

1. **“Fiziki şəxslərin poçt əmanətləri, cəmi”** - burada 1.1, 1.2, 1.3, 1.4, 1.5 və 1.6 sətirlərinin cəmi avtomatik göstərilir:

- 1.1. bu sətirdə məbləği 1000 manata kimi (1000 manat daxil olmaqla) poçt əmanətlərinin cəmi məbləği göstərilir;
- 1.2. bu sətirdə məbləği 1000 manatdan 3000 manata kimi (3000 manat daxil olmaqla) poçt əmanətlərinin cəmi göstərilir;
- 1.3. bu sətirdə məbləği 3000 manatdan 5000 manata kimi (5000 manat daxil olmaqla) poçt əmanətlərinin cəmi göstərilir;
- 1.4. bu sətirdə məbləği 5000 manatdan 10000 manata kimi (10000 manat daxil olmaqla) poçt əmanətlərinin cəmi göstərilir;
- 1.5. bu sətirdə məbləği 10000 manatdan 30000 manata kimi (30000 manat daxil olmaqla) poçt əmanətlərinin cəmi göstərilir;
- 1.6. bu sətirdə məbləği 30000 manatdan yuxarı poçt əmanətlərinin cəmi göstərilir.

2. **“Hüquqi şəxslərin poçt əmanətləri, cəmi”** - burada 2.1, 2.2, 2.3, 2.4, 2.5 və 2.6 sətirlərinin cəmi avtomatik göstərilir. Burada hüquqi şəxslərin poçt əmanətləri barədə məlumatlar 1-ci sətirdə göstərilən qaydada doldurulur.

3. **“Cəmi” sətirində 1 və 2 sətirlərdə müvafiq məlumatların (say və məbləğ) cəmi avtomatik göstərilir.**

CƏDVƏL PMO_7. Milli operatorun açdığı aktiv (“nostro”) müxbir hesablarındakı qalıqlar haqqında hesabat (Əlavə 15)

Cədvəldə milli operatorun açdığı aktiv (“nostro”) müxbir hesablarındakı qalıqlar barədə məlumat əks olunur. Cədvəldə sətirlər və sütunlar üzrə aşağıdakı məlumatlar göstərilir:

1. **“Cəmi”** - burada 1-ci, 2-ci, 3-cü və 4-cü sətirlər üzrə 6-cı sütunda (məbləğ) məlumatların cəmi avtomatik göstərilir. Bu sətir üzrə digər sütunlar doldurulmur.

2. **“Mərkəzi Bank”** - burada 2.1 və 2.2 sətirlərin 6-cı (məbləğ) sütununun cəmi avtomatik göstərilir. Bu sətir üzrə digər sütunlar doldurulmur:

2.1. **“manatla hesabı”** - burada Mərkəzi Bankda manatda açılmış müxbir hesabda olan vəsaitin qalıq məbləği 6-cı (məbləğ) sütunda göstərilir. Bu sətir üzrə digər sütunlar doldurulmur;

2.2. **“xarici valyuta ilə hesabı”** - burada Mərkəzi Bankda xarici valyutada açılmış müxbir hesablarda olan vəsaitin qalıq məbləğinin cəmi manat ekvivalentində 6-cı sütunda (məbləğ) göstərilir. Bu sətir üzrə digər sütunlar doldurulmur.

3. **“Palatının verdiyi lisenziya əsasında fəaliyyət göstərən banklar, cəmi”** - burada Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda açılmış müxbir hesablarda olan vəsaitin qalıq məbləğinin cəmi 6-cı (məbləğ) sütunda avtomatik göstərilir. Növbəti sətirlərdə isə banklarda müxbir hesablar barədə məlumatlar sütunlar üzrə aşağıdakı qaydada göstərilir:

3.1. **“hesabın növü”** - burada müxbir hesabın növü, yəni faizli və ya faizsiz olduğu qeyd olunur;

3.2. **“bankın yerləşdiyi ölkənin adı”** - burada yerli bankların filialı və ya törəmə bankın yerləşdiyi ölkənin adı;

3.3. **“hesabın valyutası”** - burada müxbir hesabın valyutası göstərilir. Hesabatlarda sərbəst dövrəli valyutalardan biri deyilsə, digər valyuta olaraq qeyd olunur;

3.4. **“məbləğ”** - burada müxbir hesabdakı qalıq məbləğ manatla, xarici valyutadırsa manat ekvivalentində göstərilir.

4. **“Xarici dövlətlərin lisenziyası əsasında fəaliyyət göstərən kredit təşkilatları”** - burada xarici dövlətlərin müvafiq qurumları tərəfindən lisenziyalandırılmış kredit təşkilatlarında açılmış müxbir hesablarda olan vəsaitin qalıq məbləğinin cəmi 6-cı sütunda (məbləğ) avtomatik göstərilir. Bu sətir üzrə digər sütunlar isə doldurulmur. Növbəti sətirlərdə kredit təşkilatlarındakı müxbir hesabları barədə sütunlar üzrə məlumatlar 3-cü sətirlə (yuxarıda) eyni qaydada doldurulur.

5. **“Lisenziyası ləğv olunmuş kredit təşkilatları”** - burada lisenziyası ləğv olunmuş kredit təşkilatlarında açılmış müxbir hesablarda olan vəsaitin qalıq məbləğinin cəmi 6-cı sütunda (məbləğ) avtomatik göstərilir. Bu sətir üzrə digər sütunlar doldurulmur. Növbəti sətirlərdə kredit təşkilatlarındakı müxbir hesablar barədə sütunlar üzrə məlumatlar 3-cü sətirlə eyni qaydada doldurulur.

CƏDVƏL PMO_8. Açıq valyuta mövqeyinə dair hesabat (Əlavə 16)

Cədvəldə milli operatorun hesabat ayının sonuna olan açıq valyuta mövqeyinə (AVM) dair məlumatlar əks olunur.

Burada sütunlar üzrə aşağıdakı məlumatlar göstərilir.

1. **“Valyuta”** - burada təşkilatın sərbəst dövrəli və qapalı valyutalarının siyahısı göstərilir.

2. **“Mərkəzi Bankın məzənnəsi”** - burada hesabat tarixinin son iş gününə valyutalar üzrə Mərkəzi Bankın rəsmi məzənnəsi göstərilir.

3. **“Tələblər, balans üzrə”** - burada təşkilatın müvafiq valyuta üzrə balansdakı tələblərinin məbləği göstərilir.

4. **“Tələblər, balansdankənar üzrə”** - burada təşkilatın müvafiq valyuta üzrə balansdankənar tələblərinin məbləği göstərilir.

5. **“Tələblər, cəmi”** - burada təşkilatın müvafiq valyuta üzrə cəmi tələblərinin məbləği göstərilir.

6. **“Öhdəliklər, balans üzrə”** - burada təşkilatın müvafiq valyuta üzrə balansdakı öhdəliklərinin məbləği göstərilir.

7. **“Öhdəliklər, balansdankənar üzrə”** - burada təşkilatın müvafiq valyuta üzrə balansdankənar öhdəliklərinin məbləği göstərilir.

8. **“Öhdəliklər, cəmi”** - təşkilatın müvafiq valyuta üzrə cəmi öhdəliklərinin məbləği göstərilir.

9. **“Cəmi tələblər”** - burada təşkilatın valyuta üzrə cəmi tələblərinin məbləği manat ekvivalentində göstərilir.

10. **“Cəmi öhdəliklər”** - burada təşkilatın valyuta üzrə cəmi öhdəliklərinin məbləği manat ekvivalentində göstərilir.

11. Hesablanmış valyuta mövqeləri müvafiq valyutalar üzrə qeyd olunur.

CƏDVƏL PMO_9. Milli operatorun fəaliyyətinə dair iqtisadi normativlər (Əlavə 17)

Cədvəldə milli operatorun prudensial normativlərə riayət olunması barədə məlumat verilir (açıq valyuta mövqeləri limitləri ilə bağlı göstəricilər Cədvəl PMO_8-də - “Açıq valyuta mövqeyinə dair hesabat”nda göstərilir). Bu cədvəl avtomatik doldurulur. Cədvəldə məlumatlar 2 sütuna daxil olunur.

1. **“Normativin həddi”** sütununda Palatının müəyyən etdiyi prudensial normativ tələblər göstərilir.

2. **“Faktiki”** sütununda milli operatorun hesabat tarixinə müvafiq olaraq iqtisadi normativlərə uyğun faktiki vəziyyəti göstərilir.

Məlumatlar cədvəldə 2 sətirdə əks olunur.

1. **“Nizamnamə kapitalının minimum məbləği”** - burada faktiki nizamnamə kapitalının miqdarı avtomatik göstərilir.

2. **“Ani likvidlik əmsalı”** - burada faktiki likvidlik əmsalının həddi avtomatik göstərilir.

“Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyi haqqında Qaydalar”a Əlavə 1

CƏDVƏL U_1. Titul vərəqi

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası

Kredit təşkilatlarının fəaliyyətinə nəzarət funksiyalarını həyata keçirən departamentinə

U_1. Poçt rabitəsinin milli operatorunun Maliyyə Hesabatları

Lisensiya nömrəsi

Ünvanı:

Hesabat tarixi:

Hesabatın başa çatdırılması tarixi:

İmzalar və Şəhadətnamə

Biz, aşağıda imza edənlər təsdiq edirik ki, bu hesabat və onun əlavələri "Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyi haqqında Qaydalar" a uyğun hazırlanmışdır. Biz həm də təsdiq edirik ki, bu hesabata baxmışıq və burada göstərilən məlumatlar tamamilə doğrudur.

Əlavə: _____ vərəq.

1. Müşahidə Şurasının sədri**

(imza)

(soyadı, adı, atasının adı)

2. Baş direktor

(imza)

(soyadı, adı, atasının adı)

3. Maliyyə xidmətlərinə məsul şəxs

(imza)

(soyadı, adı, atasının adı)

4. Baş mühasib

(imza)

(soyadı, adı, atasının adı)

Hesabatı tərtib edən:

(soyadı, adı, atasının adı)

(vəzifəsi)

(imza)

Əlaqə telefonunun nömrəsi

Faks nömrəsi

Elektron poçtu

* Müşahidə Şurasının sədri rüblük və illik hesabatları təsdiqləyir.

“Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyi haqqında Qaydalar”a Əlavə 2

CƏDVƏL U_2. ÜMUMİ MƏLUMATLAR

1	Milli operatorun ünvanı	X
	Küçə / ev nömrəsi	
	Şəhər:	
	Ölkə:	
2	Rabitə növləri	X
	Faks:	
	Telefon nömrəsi (nömrələri):	
	Teleks:	
	İnternet saytı:	
	Elektron poçt ünvanı:	
	Poçt kodu	
3	Filialların sayı	
4	Şöbələrin sayı	
5	ATM-lərin sayı	
6	Pos-terminalların sayı	
7	Törəmə cəmiyyətlər	0
7.1	yerli	
7.2	xarici	
8	Kənar auditor:	
9	İşçi heyəti:	X
9.1	ştat cədvəli üzrə işçilərin (şəxslərin) sayı	0
9.1.1	baş ofisdə	
9.1.2	filiallarda	
9.1.3	şöbələrdə	
9.1.4	törəmə cəmiyyətlərində	
9.2	ilin əvvəlindən işçilərin (şəxslərin) sayında dəyişiklik	
10	Payçıların sayı	0
10.1	hüquqi şəxs payçıların sayı	

10.2	fiziki şəxs payçıların sayı	
11	Poçt hesablarına malik şəxslərin sayı	0
11.1	poçt hesablarına malik hüquqi şəxslərin sayı	
11.2	poçt hesablarına malik fiziki şəxslərin sayı	
12	Poçt əmanətlərinə malik şəxslərin sayı, o cümlədən	0
12.1	poçt əmanətinə malik hüquqi şəxslərin sayı	
12.2	poçt əmanətinə malik fiziki şəxslərin sayı	
13	Kredit kartların sayı	
14	Kredit kartlarına malik şəxslərin sayı	
15	Debet kartların sayı	
16	Debet kartlarına malik şəxslərin sayı	

“Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyi haqqında Qaydalar”a Əlavə 3

CƏDVƏL U_3. İDARƏETMƏ ORQANLARI HAQQINDA MƏLUMAT

	Vəzifəsi	Soyadı Adı Atasının adı	İş yeri (MŞ üzvləri üçün) və vəzifəsi	Əlaqə telefonları
1	Müşahidə Şurası			
1.1	Müşahidə Şurasının sədri			
1.2	Müşahidə Şurasının üzvü			
1.3	Müşahidə Şurasının üzvü			
...				
2	Rəhbərlik			
2.1	Baş direktorun müavini			
2.2	Baş direktorun müavini			
2.3	Baş direktorun müavini			
2.4	Baş direktorun müavini			
...				
3	Məsul əməkdaşlar			
3.1				
3.2				
3.3				
...				

“Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyi haqqında Qaydalar”a Əlavə 4

CƏDVƏL PMO_1. MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

(min manatla)

Mənfəət və zərər maddələri	İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla
1	2
1. Faiz və gəlirlərin növləri, cəmi	1 0,00
1.1 kredit kartları üzrə gəlirlər	1.1
1.2 banklarda və maliyyə institutlarındakı depozitlər üzrə gəlirlər	1.2
1.3 qiymətli kağızlar üzrə gəlirlər, cəmi	1.3 0,00
1.3.1 dövlət qiymətli kağızları	1.3.1
1.3.2 mərkəzi bankların qiymətli kağızları	1.3.2
1.4 digər maliyyə gəlirləri	1.4
2. Faizlər və onlara bağlı xərclər, cəmi	2 0,00
2.1 poçt hesabları və əmanətləri üzrə faizlər, cəmi	2.1 0,00
2.1.1 hüquqi şəxslərin poçt hesabları	2.1.1
2.1.2 fiziki şəxslərin poçt hesabları	2.1.2
2.1.3 hüquqi şəxslərin poçt əmanətləri	2.1.3
2.1.4 fiziki şəxslərin poçt əmanətləri	2.1.4
2.2 komməriya bərc öhdəlikləri üzrə hesablanmış faizlər	2.2
2.3 faizlərlə bağlı digər xərclər	2.3
3. Xalis faiz mənfəəti (zərəri)	3 0,00
4. Qeyri-faiz gəlirləri, cəmi	4 0,00
4.1 maliyyə xidmətləri üzrə gəlirlər	4.1 0,00
4.1.1 rabitə xidmətlərin ödənişlərindən komisiyon haqlar	4.1.1
4.1.2 kommunal xidmətlərin ödənişlərindən komisiyon haqlar	4.1.2
4.1.3 digər hesablar üzrə komisiyon haqlar	4.1.3
4.2 qiymətli kağızlar üzrə gəlirlər	4.2

4.3 investisiyalardan gəlirlər	4.3	
4.4 məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir, <i>cəmi</i>	4.4	0,00
4.4.1 xarici valyuta ticarəti üzrə gəlirlər (itkilər)	4.4.1	
4.4.2 xarici valyutada olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi üzrə gəlirlər (itkilər)	4.4.2	
4.5 poçt xidmətləri üzrə gəlir	4.5	
4.6 kommersiya xidmətləri üzrə gəlir	4.6	
4.7 digər qeyri-faiz gəlir növləri	4.7	
5. Qeyri-faiz xərcləri, <i>cəmi</i>	5	0,00
5.1 əmək haqqı və kompensasiyalar, <i>cəmi</i>	5.1	0,00
5.1.1 əmək haqqı	5.1.1	
5.1.2 mükafatlar	5.1.2	
5.1.3 kompensasiya və müavinətlərin digər növləri	5.1.3	
5.1.4 sosial təminat xərcləri	5.1.4	
5.2 əsas vəsaitlərlə bağlı xərclər, <i>cəmi</i>	5.2	0,00
5.2.1 icarə haqları	5.2.1	
5.2.2 amortizasiya	5.2.2	
5.2.3 əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri	5.2.3	
5.2.4 əsas vəsaitlərlə bağlı digər xərclər	5.2.4	
5.3 əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri	5.3	0,00
5.3.1 əməliyyat və komissiya xərcləri	5.3.1	
5.3.2 digər qeyri-faiz xərclərinin sair növləri	5.3.2	
6. Xalis əməliyyat mənfəəti (zərəri) (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5)	6	0,00
7. Vergilər və gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər) (bərabərdir sətir 6)	7	0,00
8. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçot dəyişikliklərindən mənfəət (zərər), <i>cəmi</i>	8	0,00
8.1 daşınmaz əmlakın satışından mənfəət (zərər)	8.1	
8.2 sair mənfəət (zərər)	8.2	
9. Vergilər ödənilənədək mənfəət (zərər) (sətir 7 üstəgəl (çix) sətir 8)	9	0,00
10. Mənfəətdən ödənilən vergilər	10	
11. Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər) (sətir 9 çıx sətir 10)	11	0,00

“Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyi haqqında Qaydalar” a Əlavə 5

CƏDVƏL PMO_1_1. KAPİTAL DƏYİŞMƏLƏRİ

(min manatla)

Balans maddələri		Məbləğ
1		2
1. Cari ilin yanvarın 1-nə olan kapital	1	
2. Cari ildə Palataya göndərilmiş dəqiqləşdirilmiş (dürüstləşdirilmiş) hesabatların aid olduğu kumulyativ (cəmləşdirilmiş) düzəlişlər	2	
3. Dəqiqləşdirilmiş (dürüstləşdirilmiş) kapital (sətir 1 üstəgəl (çix) sətir 2)	3	0,00
4. Cari ilin xalis mənfəəti (zərəri) (cədvəl PMO_1-dən, sütun 3, sətir 11)	4	0,00
5. Cari ilin əvvəlindən paylarla xalis əməliyyatlar	5	0,00
5.1 payların qoyulması	5.1	
5.2 payların geri alınması	5.2	
6. Cari ilin əvvəlindən dəyişikliklər (üstəgəl və ya çıx)	6	0,00
6.1 əsas vəsaitlərin yenidən qiymətləndirilməsi	6.1	
6.2 digər ümumi ehtiyatlar	6.2	
7. Ötən illərdəki səhvlər nəticəsində kumulyativ düzəlişlər	7	
8. Hesabat tarixinə olan kapital (sətir 3, üstəgəl (çix) sətir 4, üstəgəl (çix) sətir 5, çıx sətir 6, üstəgəl (çix) sətir 7)	8	0,00

“Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyi haqqında Qaydalar” a Əlavə 6

CƏDVƏL PMO_2. BALANS HESABATI

AKTİVLƏR

(min manatla)

Aktivlərin maddələri		Cəmi	Xarici valyutada (2-ci sütundan)
1		2	3
1. Nağd vəsaitlər, <i>cəmi</i>	A1		
2. Mərkəzi Bankda müxbir hesablar	A2		

3. "Nostro" hesabları	A3		
4. Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, <i>cəmi</i>	A4	0,00	0,00
4.1 rezident maliyyə müəssisələrindəki depozitlər	A4.1		
4.2 qeyri-rezident maliyyə müəssisələrindəki depozitlər	A4.2		
5. Qiymətli kağızlar, <i>cəmi</i>	A5	0,00	0,00
5.1 dövlət qiymətli kağızları	A5.1		
5.2 mərkəzi bankların qiymətli kağızları	A5.2		
6. İnvestisiyalar	A6		
7. Kredit kartları üzrə istifadə olunmuş məbləğ	A7		
8. Əsas vəsaitlər (amortizasiya çıxılmaqla)	A8		X
9. Qeyri-maddi aktivlər (amortizasiya çıxılmaqla)	A9		
10. Digər aktivlər	A10	0,00	0,00
11. Cəmi aktivlər	A11	0,00	0,00

ÖHDƏLİKLƏR

(min manatla)

Öhdəliklərin maddələri		Cəmi	Xarici valyutada (2-ci sütundan)
1		2	3
12. Poçt hesabları və əmanətləri, <i>cəmi</i>	B12	0,00	0,00
12.1 hüquqi şəxslərin poçt hesabları, <i>cəmi</i>	B12.1	0,00	0,00
12.1.1 faizsiz poçt hesabları	B12.1.1		
12.1.2 faizli poçt hesabları	B12.1.2		
12.2 fiziki şəxslərin poçt hesabları, <i>cəmi</i>	B12.2	0,00	0,00
12.2.1 faizsiz poçt hesabları	B12.2.1		
12.2.2 faizli poçt hesabları	B12.2.2		
12.3 hüquqi şəxslərin poçt əmanətləri	B12.3		
12.4 fiziki şəxslərin poçt əmanətləri	B12.4		
13. Bankların vəsaitləri, <i>cəmi</i>	B13	0,00	0,00
13.1 rezident banklar, <i>cəmi</i>	B13.1	0,00	0,00
13.1.1 təminatlı	B13.1.1		
13.1.2 təminatsız	B13.1.2		
13.1.3 poçt əmanətləri	B13.1.3		
13.2 qeyri-rezident banklar, <i>cəmi</i>	B13.2	0,00	0,00
13.2.1 təminatlı	B13.2.1		
13.2.2 təminatsız	B13.2.2		
13.2.3 poçt əmanətləri	B13.2.3		
14. Digər maliyyə institutlarının (banklardan başqa) vəsaitləri, <i>cəmi</i>	B14	0,00	0,00
14.1 rezident maliyyə institutlarından alınmış	B14.1		
14.2 qeyri-rezident maliyyə institutlarından alınmış	B14.2		
14.3 beynəlxalq təşkilatlardan alınmış	B14.3		
15. Mərkəzi icra hakimiyyəti orqanlarının vəsaitləri	B15		
16. Milli operatorun daşınmaz əmlak əldə edilməsi üçün aldığı kreditlər	B16		
17. Digər passivlər	B17	0,00	0,00
18. Cəmi öhdəliklər	B18	0,00	0,00

KAPİTAL

(min manatla)

Kapital		Cəmi	Xarici valyutada (2-ci sütundan)
1		2	3
19. Nizamnamə kapitalı	C19		X
20. Bölüşdürülməmiş xalis mənfəət (zərəri), <i>cəmi</i>	C20	0,00	X
20.1 əvvəlki illərin xalis mənfəəti (zərəri)	C20.1		X
20.2 cari ilin xalis mənfəəti (zərəri)	C20.2	0,00	X
21. Ümumi ehtiyatlar, <i>cəmi</i>	C21	0,00	X
21.1 əsas vəsaitlərin yenidən qiymətləndirilməsi	C21.1		X
21.2 digər ümumi ehtiyatlar	C21.2		X
22. Cəmi kapital	C22	0,00	X
23. Cəmi öhdəliklər və kapital	C23	0,00	0,00

Balansdankənar maddələr

(min manatla)

1. Kredit alətləri	D1		
2. Digər balansdankənar öhdəliklər	D2		
3. Cəmi balansdankənar öhdəliklər (sətir 1+2)	D3	0,00	0,00

"Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövrüliyi haqqında Qaydalar" a Əlavə 7

	Hüquqi şəxsin adı	İnvestisiyanın balans dəyəri	İnvestisiyanın bazar dəyəri (əgər bazarda belə investisiyaların alqı-satqısı aparılırsa)	Milli operatorun investisiya etdiyi hüquqi şəxsin kapitalında iştirak payı (%)	İnvestisiyanın valyutasının növü	Hüquqi şəxsin yerləşdiyi yer	İnvestisiyanın qoyulduğu tarix	Qeydlər (əgər investisiya borcun əvəzinə alınmışdırsa göstərilməlidir)
	1	2	3	4	5	6	7	8
	Cəmi,	0	0	0	X	X	X	X
1								
2								
3								
...								
n								

"Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövrüliyi haqqında Qaydalar"a Əlavə 8

CƏDVƏL PMO_2_2. "DİGƏR AKTİVLƏR - DİGƏR PASSİVLƏR"

(min manatla)

Digər Aktivlər		Cəmi	Xarici valyutada olan (3-cü sütundan)
1	2	3	4
1. Debitor borclar	A1		
2. Avans ödənişlər	A2		
3. Təxirə salınmış vergi aktivi	A3		
4. Hesablanmış alınması faizlər, cəmi	A4	0,00	0,00
4.1 nostro hesabları üzrə hesablanmış faizlər	A4.1		
4.2 banklardakı və digər maliyyə müəssisələrindəki müddətli depozitlər üzrə hesablanmış faizlər	A4.2		
4.3 kreditlər üzrə hesablanmış faizlər	A4.3		
4.4 qiymətli kağızlar üzrə hesablanmış faizlər	A4.4		
4.5 digər əməliyyatlar üzrə hesablanmış faizlər	A4.5		
5. Barat əməliyyatları və digər tranzit əməliyyatlar	A5		
6. Sair digər aktivlər	A6		
7. Digər Aktivlər cəmi	A7	0,00	0,00

Digər Passivlər		Cəmi	Xarici valyutada olan (3-cü sütundan)
1	2	3	4
8. Kreditor borclar	B8		
9. Avans ödənişlər	B9		
10. Təxirə salınmış vergi öhdəliyi	B10		X
11. Hesablanmış ödəniləsi faiz və dividendlər, cəmi	B11	0,00	0,00
11.1 tələbli poçt əmanətləri üzrə ödəniləcək faizlər	B11.1		
11.2 müddətli poçt əmanətləri üzrə ödəniləcək faizlər	B11.2		
11.3 bankların hesabları üzrə ödəniləcək faizlər	B11.3		
11.4 borc qiymətli kağızları üzrə ödəniləcək faizlər	B11.4		
11.5 kommersiya borcları üzrə ödəniləcək faizlər	B11.5		
11.6 digər əməliyyatlar üzrə ödəniləcək faizlər	B11.6		
12. Barat əməliyyatları üzrə borc öhdəliyi	B12		
13. Sair digər öhdəliklər	B13		
14. Digər Passivlər cəmi	B14	0,00	0,00

"Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövrüliyi haqqında Qaydalar"a Əlavə 9

CƏDVƏL PMO_3. MİLLİ OPERATOR TƏRƏFİNDƏN MALİYYƏ İNSTİTUTLARINDA YERLƏŞDİRİLMİŞ DEPOZİTLƏR VƏ DİGƏR VƏSİTLƏR HAQQINDA HESABAT

(min manatla)

Təşkilatın adı	Qalıq məbləği	Təşkilatın yerləşdiyi ölkə	Aktivin forması	Valyutanın növü	Faiz dərəcəsi	Müqavilə üzrə yerləşdirildiyi tarix	Müqavilə üzrə ödənilmə (qaytarılma) tarixi
1	2	3	4	5	6	7	8
	CƏMİ	0	X	X	X	X	X
1. Milli valyutada maliyyə institutlarında yerləşdirilmiş depozitlər və digər vəsaitlər (cəmi)	0	X	X	X	X	X	X

1								
2								
...								
n								
2. Xarici valyutada maliyyə institutlarında yerləşdirilmiş depozitlər və digər vəsaitlər (cəmi)	0	X	X	X	X	X	X	X
2.1 rezident banklar üzrə cəmi	0	X	X	X	X	X	X	X
1								
2								
...								
n								
2.1 qeyri-rezident banklar üzrə cəmi	0	X	X	X	X	X	X	X
1								
2								
...								
n								

"Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriyyə haqqında Qaydalar" a Əlavə 10

CƏDVƏL PMO_4. ÖDƏNİŞ MÜDDƏTLƏRİNİN BÖLGÜSÜ CƏDVƏLİ

Aktivlər

(min manatla)

1	Ödəniş müddətinin başlanmasına qalmış günlər					Cəmi
	0-30	31-90	91-180	181-365	365-dən artıq	
2	3	4	5	6	7	
1. Nağd vəsaitlər						0,00
2. Mərkəzi Bankda müxbir hesablar						0,00
3. "Nostro" hesablar (müxbir banklardakı hesablar)						0,00
4. Banklar da daxil olmaqla, maliyyə müəssisələrindəki depozitlər, cəmi	0,00	0,00	0,00	0,00	0,00	0,00
4.1 müddəti çatmamış depozitlər						0,00
4.2 qaytarılma müddəti bitmiş depozitlər						0,00
5. Qiymətli kağızlar						0,00
6. İnvestisiyalar						0,00
7. Kredit kartları üzrə istifadə olunmuş məbləğlər, cəmi	0,00	0,00	0,00	0,00	0,00	0,00
7.1 cari kreditlər						0,00
7.2 vaxtı ötmüş kreditlər						0,00
8. Amortizasiya çıxılmaqla əsas vəsaitlər						0,00
9. Qeyri-maddi aktivlər						0,00
10. Digər aktivlər						0,00
11. Cəmi aktivlər	0,00	0,00	0,00	0,00	0,00	0,00

Öhdəliklər və kapital

(min manatla)

1	Ödəniş müddətinin başlanmasına qalmış günlər					Cəmi
	0-30	31-90	91-180	181-365	365-dən artıq	
2	3	4	5	6	7	
12. Poçt hesabları və əmanətləri	0,00	0,00	0,00	0,00	0,00	0,00
12.1 poçt hesabları (fiziki və hüquqi şəxslərin)						0,00
12.2 qaytarılma müddəti bitməmiş poçt əmanətləri (fiziki və hüquqi şəxslərin)						0,00
12.3 qaytarılma müddəti bitmiş poçt əmanətləri (fiziki və hüquqi şəxslərin)						0,00
13. Bankların vəsaitləri						0,00
14. Digər maliyyə institutlarının (banklardan başqa) kreditləri						
15. Mərkəzi icra hakimiyyəti orqanlarının vəsaitləri						
16. Milli operatorun daşınmaz əmlak əldə edilməsi üçün aldığı kreditlər						
17. Digər passivlər						0,00
18. Kapital					0,00	0,00
19. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)	0,00	0,00	0,00	0,00	0,00	0,00
20. Hər bir dövr üçün maliyyə aktivlərinin (passivlərinin) xalis məbləği (sətir 11 çıxılırsın sətir 19)	0,00	0,00	0,00	0,00	0,00	0,00

Balansdankənar öhdəliklər

(min manatla)

1	Ödəniş müddətinin başlanmasına qalmış günlər					Cəmi
	0-30	31-90	91-180	181-365	365-dən artıq	
2	3	4	5	6	7	
21. Kredit alətləri						0,00
22. Digər balansdankənar öhdəliklər						0,00
23. Cəmi balansdankənar öhdəliklər (sətir 1+2)	0,00	0,00	0,00	0,00	0,00	0,00

24. Hər dövr üçün maliyyə aktivlərinin (passivlərinin) xalis məbləği (Sətir 20 çıx sətir 23)	0,00	0,00	0,00	0,00	0,00	0,00
24.1 (çix) bloklaşdırılmış hesablar,cəmi	0,00	0,00	0,00	0,00	0,00	0,00
24.1.1 Mərkəzi Bankda olan hesablar (sətir 2,sütun 2)						0,00
24.1.2 müxbir hesablar (sətir 3)						0,00
24.2 (çix) girov qoyulmuş qiymətli kağızlar (sətilər 5 və 6)						0,00
25. Kumulyativ məcmu (sətilər 4 – (4.1+4.2))	0,00	0,00	0,00	0,00	0,00	0,00
26. Hesabat dövrünün son ayına likvid aktivlərin orta gündəlik qalıqları (Cədvəl 4_1)		X	X	X	X	X
27. Hesabat dövrünün son ayına öhdəliklərin orta gündəlik qalığı (Cədvəl 4_2)		X	X	X	X	X
28. Ani likvidlik əmsali		X	X	X	X	X

“Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyi haqqında Qaydalar”a əlavə 11

CƏDVƏL PMO_4_1. ÖTƏN AYDA LİKVID AKTİVLƏRİN GÜNDƏLİK QALIQLARI HAQQINDA HESABAT
(manat və manat ekvivalentində xarici valyuta)

(min manatla)

Tarix	Manatla və sərbəst dövrəli valyuta ilə olan nağd vəsait	Mərkəzi Bankdakı hesablarda olan qalıq	Azərbaycan Respublikası və xarici ölkə banklarındakı müxbir hesablarda olan vəsait	Yüksək likvidli qiymətli kağızlar		Cəmi
				Mərkəzi Bank	Azərbaycan Respublikasının dövlət qiymətli kağızları	
1	2	3	4	5	6	8
1						0
2						0
3						0
4						0
5						0
6						0
7						0
8						0
9						0
10						0
11						0
12						0
13						0
14						0
15						0
16						0
17						0
18						0
19						0
20						0
21						0
22						0
23						0
24						0
25						0
26						0
27						0
28						0
29						0
30						0
31						0
Cəmi	0	0	0	0	0	0
Aktivlərin orta gündəlik qalığı						

“Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyi haqqında Qaydalar”a əlavə 12

CƏDVƏL PMO_4_2. ÖTƏN AYDAKI ÖHDƏLİKLƏRİN GÜNDƏLİK QALIQLARI HAQQINDA HESABAT
(manat və manat ekvivalentində xarici valyuta)

(min manatla)

Tarix	Hüquqi və fiziki şəxslərin poçt hesabları	Ödəniş müddəti bitmiş və ödəniş müddətinə “1-7” gün qalmış müddətli öhdəliklər	Vəsaitlərdən istifadəyə başlanması tarixinə məhdudiyət qoyulmayan və geri çağırılma bilinməyən açılmış kredit xətləri	Cəmi
1	2	3	4	5

1				0
2				0
3				0
4				0
5				0
6				0
7				0
8				0
9				0
10				0
11				0
12				0
13				0
14				0
15				0
16				0
17				0
18				0
19				0
20				0
21				0
22				0
23				0
24				0
25				0
26				0
27				0
28				0
29				0
30				0
31				0
Cəmi	0	0	0	0
Öhdəliklərin orta gündəlik qalığı				

“Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyi haqqında Qaydalar”a Əlavə 13

CƏDVƏL PMO_5. MİLLİ OPERATOR TƏRƏFİNDƏN CƏLB OLUNMUŞ BÜTÜN VƏSƏİTLƏR (poçt əmanətləri istisna olmaqla) HAQQINDA HESABAT

(min manatla)

1	Təşkilatın adı	Qalıq məbləği	Təşkilatın yerləşdiyi ölkə	Öhdəliyin forması	Valyutanın növü	Faiz dərəcəsi	Müqavilə üzrə cəlb olunduğu tarix	Müqavilə üzrə ödənilməsi tarixi
1	2	3	4	5	6	7	8	9
	Milli valyutada alınmış vəsaitlər (cəmi)	0	X	X	X	X	X	X
1.1								
1.2								
...								
N								
	Xarici valyutada alınmış vəsait (cəmi)	0	X	X	X	X	X	X
2.1								
2.2								
...								
N								

“Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyi haqqında Qaydalar”a Əlavə 14

CƏDVƏL PMO_6. POÇT ƏMANƏTLƏRİNİN TƏRKİBİ VƏ STRUKTURU BARƏDƏ

MƏLUMAT

(min manatla)

Poçt əmanətlərin məbləği	Müddətli əmanətlər				Tələb olunanadək				Cəmi məbləğ
	Milli valyutada		Xarici valyutada		Milli valyutada		Xarici valyutada		
	Məbləğ	Əmanətçilərin sayı	Məbləğ	Əmanətçilərin sayı	Məbləğ	Əmanətçilərin sayı	Məbləğ	Əmanətçilərin sayı	
1	2	3	4	5	6	7	8	9	10
1. Fiziki şəxslərin poçt əmanətləri, cəmi	0,00	0	0,00	0	0,00	0	0,00	0	0,00
1.1. 1000 manata kimi									0,00
1.2. 1000 manatdan 3000 manata kimi									0,00
1.3. 3000 manatdan 5000 manata kimi									0,00
1.4. 5000 manatdan 10000 manata kimi									0,00
1.5. 10000 manatdan 30000 manata kimi									0,00
1.6. 30000 manatdan yuxarı									0,00
2. Hüquqi şəxslərin poçt əmanətləri, cəmi	0,00	0	0,00	0	0,00	0	0,00	0	0,00
2.1. 1000 manata kimi									0,00
2.2. 1000 manatdan 3000 manata kimi									0,00
2.3. 3000 manatdan 5000 manata kimi									0,00
2.4. 5000 manatdan 10000 manata kimi									0,00
2.5. 10000 manatdan 30000 manata kimi									0,00
2.6. 30000 manatdan yuxarı									0,00
Cəmi	0,00	0	0,00	0	0,00	0	0,00	0	0,00

"Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövrüliyi haqqında Qaydalar" a Əlavə 15

CƏDVƏL PMO_7. MİLLİ OPERATORUN AÇDIĞI AKTİV ("NOSTRO") MÜXBİR HESABLARINDAKI QALIQLAR HAQQINDA HESABAT

(min manatla)

"Nostro" müxbir hesabı olan kredit təşkilatının adı	Hesabın növü (faizli, faizsiz)	Bankın yerləşdiyi ölkənin adı	Hesabın valyutası	Məbləğ
2	3	4	5	6
Cəmi:	x	x	x	0
Mərkəzi Bank	x	x	x	0

manatla hesabı	x	x	x	
xarici valyuta ilə hesabı	x	x	x	
Palatanın verdiyi lisenziya əsasında fəaliyyət göstərən banklar, cəmi	x	x	x	0
Xarici dövlətlərin lisenziyası əsasında fəaliyyət göstərən kredit təşkilatları	x	x	x	0
Lisenziyası ləğv edilmiş kredit təşkilatları	x	x	x	0

"Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyi haqqında Qaydalar" a Əlavə 16

**PMO_8. AÇIQ VALYUTA MÖVQEYİNƏ DAİR
HESABAT**

(min manatla)

Valyuta	Mərkəzi Bank məzənnəsi	Tələblər (valyutada)			Öhdəliklər (valyutada)			Manat ekvivalentində		Açıq valyuta mövqeyi (AVM)				AVM əmsali %	
		Balans üzrə	Balansdan kənar üzrə	Cəmi	Balans üzrə	Balansdan kənar	Cəmi	Cəmi tələblər	Cəmi öhdəliklər	Uzun		Qısa			
										Valyuta	AZN	Valyuta	AZN		
1	2	3	4	5	6	7	8	9	10	11	12	13	14	15	16
1	USD														
2	EURO														
3	GBR														
4	JPY														
5	RUR														
CƏMİ										SDV-lər üzrə	Man.	Man.			-
										Digər valyutalar	Man.	Man.			-
										SDV üzrə məcmu AVM					
										Qapalı valyuta üzrə məcmu AVM					
Hesabat tarixinə bankın kapitalı _____ manat təşkil edir.															
Qeyd: (Struktur valyuta mövqeyi barədə məlumat)															

"Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriliyi haqqında Qaydalar" a Əlavə 17

CƏDVƏL PMO_9. Milli operatorun fəaliyyətinə dair iqtisadi normativlər

(min manatla)

İqtisadi normativlər		Normativin həddi		Faktiki
		1	2	2
1. Nizamnamə kapitalının minimum məbləği	1	20 000,00		
2. Ani likvidlik əmsali %-lə	2	min 50 (əlli)		

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

- 8 oktyabr 2018-ci il tarixli 1851100003 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201810080003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 oktyabr 2018-ci il)

[\[1\]](#) 8 oktyabr 2018-ci il tarixli 1851100003 nömrəli Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Qərarı (**Hüquqi Aktların Dövlət Reyestrinin** qeydiyyat nömrəsi 23201810080003, **Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 oktyabr 2018-ci il**) ilə "Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və dövriyyəsi haqqında Qaydalar"da "CƏDVƏL PMO_1. Mənfəət və zərər haqqında hesabat (Əlavə 4)" üzrə 4.4.1-ci yarımbənddə "**xarici valyutanın alqı-satqısı**" sözləri "**valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi**" sözləri ilə əvəz edilmişdir.